

## Samu'il «2»

### *Saul wə Yonatan üçün həsrət qekix*

**1** Saul əlgəndin keyin, Dawut Amaləklərni ķiroqın kılıp yenip kəlgəndə, u Ziklagda ikki kün turdi.

**2** Üqinqi küni xundak boldiki, mana Saulning ləxkərgahıdin kiyimi yırtıq wə bexiəla topa-qang qaqkan bir adəm kəldi. U Dawutning kəxiəla kəlgəndə, yərgə yıkılıp bax urdi.

**3** Dawut uningdin: Nədin kəlding? dəp soridi. U jawap berip: Israilning ləxkərgahıdin ķeqip kəldim — dedi.

**4** Dawut uningdin: Ix қandaq boldi? Manga dəp bərgin, dedi. U: Həlk jəngdin қaqtı, həlktin bək jık kixi sokuxta əldi. Saul bilən oqlı Yonatanmu əldi, — dedi.

**5** Dawut həwər elip kəlgən yigittin: Saul bilən oqlı Yonatanning əlginini қandaq bilding? — dəp soridi.

**6** Uningəla həwər bərgən yigit: Mən tasadipiy Gilboa teoziəla qıkkənidim, mana Saul nəyzigə yəlinip turuptu; jəng hərwiliri wə atlıklär uningoğa hüjum kılıp uni қoqlawatatti.

**7** U kəynigə karap meni kərüp qakırdı. Mən «Mana mən», dedim.

**8** U: Əzüng kim bolisən, dəp məndin soriwidi, mən Amaləklərdinmən, dedim.

**9** U yənə manga: Üstümdə turup meni əltürüwətkin; gərqə jenim məndə bolsimu, mən bək azaplinip ketiwatimən — dedi. □

**10** Xunga mən uning üstidə turup, uni əltürdüm, qunki, u xu əhalda yikilsila, tirik kalmaydiqanlığını biləttim. Andin bexidiki tajni wə bilikidiki biləzükni elip muxu yərgə oyojaməqə elip kəldim, — dedi. □

**11** Xuan Dawut əz kiyimlirini yırtıp, tilma-tilma kiliwətti; uning bilən bolqan barlık adəmlərmə həm xundak kıldı. ■

**12** Ular Saul bilən oqlı Yonatan üçün, Pərwərdigarning həlkı üçün, xundakla Israilning jəməti üçün matəm tutup ah-zar kətürüp kəqkiqə roza tutti; qunki ular əqliq astida yikilip əzəzə kılıqanıdi.

**13** Dawut uning əzигə həwər bərgən yigittin: Kəyərdin sən? — dəp soridi. U: Mən bir Amalək musapirning oqlılmən — dedi.

**14** Dawut uningoqa: Sən əzəzə kəndakmu Pərwərdigarning məsih kılıqinini əhalak kılıxka kələngni sozuxtin korkmiding? — dedi. □

**15** Andin Dawut əz oqlamlırıdin birini qağırip uningoqa: Buyakka kəl, uningoqa etilip berip, uni

□ **1:9 «mən bək azaplinip ketiwatimən»** — yaki «mening bexim ayliniwatidu». □ **1:10 «Xunga mən uning üstidə turup, uni əltürdüm, ... andin ... tajni wə ... biləzükni elip ... oyojaməqə elip kəldim»** — «1 Sam.» 30-babtiki təpsilatlar oqa əhəmiyyətli, bu yigitning deyənlirininq həmmisi yalojan, Dawut-tin məlum in'am yaki mərtiwigə erixix məksitidə eytikan bolsa kerək; lekin yaloqanlılığı əzining həyatı oqa zəmin bolidu.

■ **1:11 2Sam. 3:31; 13:31** □ **1:14 «Pərwərdigarning məsih kılıqını»** — Huda bekitkən padisah, deməkqi. «Təbirirlər»ni kərüng.

əltürgin — dəp buyrudi. Xuning bilən u uni uruwidi, *Amalək* əldi.

**16** Dawut uningoqası: Kən kərzing bexingoqası güxsün! Qünki əz aozing Pərwərdigarning məsih əiloqinini əltürgininggə guwahlıq berip əyiblidi, — dedi.

**17** Xuning bilən Dawut Saul bilən oqlı Yonatan üçün matəm tutup mundak bir nəzmə okudu

**18** (u «Okya» dəp ataloqan bu nəzmini pütkül Yəhuda həlkigə əgitinglar, dəp buyrudi. Dərwəkə u «Yaxar» degən kitabta pütülgənidi):  
— □ ■

**19** — I Israil, sening güzəl əzizing yükiri jayliringda қırqın bolup yatıdu!

Palwanlar xundak dəhxətlik yıkıldıqları!? □

**20** Gat xəhiri də bu həwərnı bərmənglər, Axkelonning koqılırida uni elan kilmanglar, Filistiyining kızlıri xadlanmışsun,  
Hətnisizlərning kızlıri təntənə kilmışsun! ■

**21** I Gilboa taqlıları, üstünglar oqa nə xəbnəm bolmuşsun, nə yamoqur qüxmışsun,  
Nə silərdə kətürülmə hədiyələr üçün həsul beridioqan etizlər yənə kərünmişsun!

Qünki u yərdə palwanlarning ələkini bulğalandı;

□ **1:18 «Dərwəkə u «Yaxar» degən kitabta pütülgənidi»**  
— muxu yerdə «u» «Okya» dəp ataloqan nəzminin əzini yaki Dawutning bu nəzmini əgətkənlilikini kərsitudu. «Okya» degən nəzmə bolsa bəlkim təwəndiki 19-27-ayətik mərsiyəni kərsitxi mümkün. ««Yaxar» degən kitab» — hazırlanmış kətkən kədimki bir kitab («Yə.» 10:12-13ni kərüng). ■ **1:18** Yə. 10:13 □ **1:19 «sening güzəl əzizing»** — ibraniy tilida «sening güziling». Bu Israilning pəzilətlik əhərimanlısı bolğan Saul wə Yonatanni kərsitudu. ■ **1:20** Mik. 1:10

Saulning қалкını yaq bilən sürülməydiqan boldi.□

**22** Kırılıdıcıqlararning қенini tekemey,  
Palwanlarning tenidiki yeoqını qapmay,  
Yonatanning okyasi həqqaqan *jəngdin* yanıqan  
əməs,  
Saulning kılıqi həqqaqan қiniqə կaytqan əməs.

**23** Saul bilən Yonatan həyat wakıtda səyümlük  
həm yekimlik idi,

Ular əlümidimu bir-biridin ayrılmidi;  
Ular bürkütlərdin qakqan, xirlardin küqlük idi.

**24** I Israil kızliri, Saul üçün yioqlangalar,  
U silərni bezəp kizəq qiyimlərni kiydürüp,  
Kiyimliringlarnı altun zibu-zinnət bilən  
zinnətligənidi.□

**25** Palwanlar kəskin jəngdə xundak dəhəxətlik  
yıkıldıqı!?

Yonatan yukarı jayliringda қiroqın bolup yatıdu!

**26** Sən üçün həsrəttə qaldım, i inim Yonatan!  
Manga xunqə səyümlük iding!  
Manga bolqan muhəbbiting qaltis idi,

---

□ **1:21** «I Gilboa taołliri, üstünglaroqa nə xəbnəm  
bolmisun, nə yamoqur qüxmisin,... һosul beridiqan  
etizlər yənə kərünmisun!» — Saul wə Yonatan Gilboa taołliri  
üstidə yıkılıp elgənidi. «palwanlarning қалкını buloqandi»  
— yaki «palwanlarning қалкını häkarət kılindi» yaki «palwan-  
larning қалkını lənətlik nərsidək taxlandı». «**Saulning қалkını  
yaq bilən sürülməydiqan**» — kona zamanlarda jəngqilər  
қalqanning terisi (қalqanning bir կismiqə terə ixlitətti) կurup  
yerilip kətmisun dəp, қalqanlaroqa may sürətti. Muxu yerdə  
«sürük» ibraniy tilida «məsih kılıx» bilən ipadilinidu. □ **1:24**  
«**U silərni bezəp kizəq qiyimlərni kiydürüp...**» — kizil  
yaki kizəq rəht intayın kimmətlik idi.

Hətta kız-ayallarning muhəbbitudin artuk idi. □  
**27** Palwanlar xundak dəhxətlik yikildioqu!  
 Jəng қoralliri xundak dəhxətlik wəyran  
 kılindioqu!»

## 2

### *Dawut Məsih kılınip padixah bolidu*

**1** Andin keyin Dawut Pərwərdigardin yol sorap: Yəhuda xəhərlirining birigə qıçaymu? dedi; Pərwərdigar uningoşa: — Qıkkın, dedi. Dawut, nəgə qıçay? — dəp soriwidi, U: Həbron ola qıkkın — dedi.

**2** Xuning bilən Dawut ikki ayali bilən, yəni Yızrəellik Ahinoam wə əslı Karməllik Nabalning ayali bolqan Abigail bilən u yərgə qıktı.

**3** Dawut uning bilən birgə bolqan adəmlərning hərbirini həm ularning hərbiri ez əyidikilərni u yərgə elip qıktı; ular Hébronning xəhərliridə olturaklaxtı.

**4** Yəhudanıng adəmlirim u yərgə kelip Dawutni Yəhuda jəmətigə padixah boluxka məsih kıldı. Dawutka Saulni dəpnə kılqanlar Yabəx-Gileadtikilər, dəp həwər berildi;

**5** Dawut Yabəx-Gileadtikilərgə əlqilər əwətip ularoşa: — «Olojanglar bolqan Sauloşa xundak yahxılık kılıp, uni dəpnə kılqininglar üçün Pərwərdigar silərgə bəht-bərikət ata kılqay.

---

□ **1:26 «Manga bolqan muhəbbiting қaltis idi»** — «қaltis» yaki «karamət» degən bu sezibraniy tilida adəttə Hudaşa has bolqan hususiyatlərni kərsitidu.

**6** Pərwərdigar silərgimu mehribanlıq wə əz wapalıqını kərsətkəy; silər bundak ķiloqininglar üqün mənmu bu yahxilikinqlarnı silərgə kayturimən.

**7** Əmdi hazır əqeyrətlik bolunglar; qünki oyojanglar Saul əldi, Yəhuda jəməti meni məsih ķılıp, əzlirigə padixah қıldı» — dəp həwər yətküzdi.

*Dawutning қoxunu Saulning қoxunu bilən sokuxidu*

**8** Əmma Saulning қoxunining sərdarı Nərning oqlı Abnər Saulning uqlı Ixboxətni Maħanaimoqa elip berip,

**9** uni Gileadka, Gəxuriylarqa, Yizrəelgə, Əfraiməqa, Binyaminoqa wə xundakla pütkül Israiloqa padixah қıldı. □

**10** Saulning oqlı Ixboxət padixah bolqanda kırıq yaxka kirgənidi. U Israilning üstidə ikki yil səltənət қıldı. Həlbuki, Yəhuda jəməti Dawutka əgixətti.

**11** Dawutning Hebronda Yəhuda jəməti üstidə səltənət ķılqan wakti yəttə yil altə ay boldi. ■

**12** Bir kün Nərning oqlı Abnər Saulning oqlı Ixboxətning adəmliri bilən Maħanaimdin qikip Gibeonəqa bardı. □

---

□ **2:9 «Gəxuriylarqa»** — yaki «Axurlar (Asuriyəliklər)». «...pütkül Israiloqa padixah қıldı» — muxu yerdə «pütkül Israil» asasən Israilning ximaliy wə xərkəy tərəpliri, yəni on bir ķəbilini kərsitudu. Dawut bolsa Yəhuda ķəbilisigə padixah boldi. ■ **2:11** 2Sam. 5:5; 1Pad. 2:11 □ **2:12 «Ixboxətning adəmliri»** — ibraniy tilida «Ixboxətning hizmətkarları» — muxu yerdə xübhisizki, əskərlərini kərsitudu.

**13** Xu qaođda Zəruiyaning oqlı Yoab bilən Dawutning adəmliri qikip ular bilən Gibeondiki kəlning yenida uqraxtı. Ulardin bir tərəp kəlning u yekida, yənə bir tərəp kəlning bu yekida olturdi.

**14** Abnər Yoabka: Yigitlər կօպս ալդիմիզդ էլիչ օնիսուն — ծեծ. Yoab: Կօպսոն — ծեծ. □

**15** Ular bekitilgən san boyiqə Binyamin bilən Saulning oqlı Ibboxət tərəptin on ikki kixi wə Dawutning adəmliridin on ikki kixi qikip otturioqa etti.

**16** Ular bir-birining bexini կամալլապ tutup hərbəri rəkibining bikiniqə kiliqi bilən sanjixti, həmmisi yıkilip əldi. Xuning bilən u yər «Kiliq bislirining etizi» dəp ataldi; u Gibeondidur. □

**17** U kündiki bolqan soküxux intayın əxəddiy boldi; Abnər bilən Israilning adəmliri Dawutning adəmliri təripidin məqlup kılındı.

**18** Xu yerdə Zəruiyaning oqulları Yoab, Abixay wə Asahəl degən üqəylən bar idi. Asahəl huddi daladiki jərəndək qakkan idi.

**19** Asahəl Abnərning kəyidin կօղլապ yügürdi; Abnərgə əgixip ongöla yaki soloqa burulmay tap besip կօղլidi.

□ **2:14 «Yigitlər կօպս ալդիմիզդ էլիչ օնիսուն»** — əməliyəttə bolsa bu «oyun» əməs, bəlkı musabiqə harakteridiki soküxux. İkki tərəptin bəlgiləngən adəmlər otturioqa qikidu, bir tərəp կarxi tərəpning adimini pütünləy yatçuzuwətsə, xu tərəp oqəlibə կilojan bolup «oyun» ahirlixidu. Lekin bu կetim bir tərəp enik oqəlibə կilmiojan boloqaqka, «oyun» ahir berip ikki կoxunning qong soküxiqə aylandı. □ **2:16 «Kiliq bislirining etizi»** — yaki «qakmaq taxliri etizi». Ibraniy tilida: «Həlkut-Hazzurim».

**20** Abnər kəynigə қarap: Sən Asahəlmusən? — dəp soridi. U: — Xundak, mən xu, dəp jawab bərdi.

**21** Abnər uningoşa: Ya ongoşa ya soloşa burulup yigitlərning birigə hujum ķılıp uning yariqini əzünggə tartıwalıqın, dedi. Lakin Asahəl uni қooqlaxtin buruluxka unimidi.

**22** Abnər Asahəlgə yənə: Meni əmdi қooqlimay burulup kətkin; mən seni nemə dəp urup yikitkudəkmən? Undak ķilsam akang Yoabning aldida қandağmu yüzümni kətürüləymən? — dedi. □

**23** Lakin Asahəl yənilə қooqlaxtin tohtimidi; xuning bilən Abnər nəyzisining tutkuqını uning ķorsikiqə tikiwətti. Nəyzə dümbisini tixip qıktı; u xu yerdə yikilip əldi. Xundak boldiki, Asahəl yikilip əlgən yərgə hazır kelidioqan hərbir kixılər u yerdə tohtap қalıdu. □

**24** Xuning bilən Yoab bilən Abixay Abnərni қooqlaxti. Kün patkanda ular Gibeonning qəligə mangidioqan yolning boyioqa, Giaħ yezisining udulidiki Ammah edirlikiqə yetip kəldi;

**25** Binyaminlar bolsa Abnərning kəynidə қoxundək səp bolup, bir dəng təpisigə qikip turdi.

**26** Abnər Yoabni qakırıp: Kiliq daim adəmlərni yəp turuxi kerəkmə? Bu ixlarning akiwiti

□ **2:22 «mən seni nemə dəp urup yikitkudəkmən»** — muxu yerdə «urup yikitix» eltürüxni bildürirdi. □ **2:23 «Asahəl ... əlgən yərgə hazır kelidioqan hərbir kixılər u yerdə tohtap қalıdu»** — demək, Asahəlning hərimiti üçün tohtaydu. Baxka birhil tərjimisi: «Asahəl yikilip əlgən yərgə kəlgən hərbir kixılər u yerdə tohtap қaldi».

pəkət əq-adawəttin ibarət bolidioğanlığını bilməmsən? Sən қaçançıqə həlkərgə: «Kerindaxliringlarnı қooqlaxtin tohtanglar» dəp buyrumay turiwerisən?

**27** Yoab: Hudanıng hayatı bilən kəsəm kılımənki, əger sən muxu sezni kılımışan bolsang, kəpqilikning həqbiri kerindaxlirini қooqlaxtin etigəngiqimu yanmaytti — dedi.

**28** Buning bilən Yoab kanay qaldı; həmmə *Yəhudalar* xuan tohtidi wə kayta Israilni қooqlımidı, ular bilən kayta jəng kılıxımıdi.

**29** Abnər bilən adəmliri bolsa keqiqə mengip, Arabah tüzlənglikidin qikip, Iordan dəryasidin ətüp Bitron degən pütkül yurtnı kezip ətüp, Mağanayımoqa yetip kəldi.

**30** Yoab Abnərni қooqlaxtin yenip barlık adəmlərni jəm kıldı. Asahəldin baxka Dawutning oqlamlırıdin on tokkuz adəm yok qıktı;

**31** Lakin Dawutning adəmliri Binyaminlardın wə Abnərning adəmliridin üq yüz atmış kixini urup eltürgənidi.

**32** Ular Asahəlni elip Bəyt-Ləhəmdə eż atisining kəbrisidə dəpnə kıldı; andin Yoab bilən adəmliri keqiqə mengip, tang atkanda Həbronıqa yetip kəldi.

### 3

<sup>1</sup> Halbuki, Saulning jəməti bilən Dawutning jəməti ottursidiki jəng uzun wakitkiqə dawamlaxtı; Dawutning jəməti barəanseri

küqəydi, lekin Saulning jəməti barəqanseri ajizlaxmakta idi.

**2** Hebronda Dawut bir kənqə oqulluk boldi, uning tunjisi Amnon bolup, Yizrəellik Ahinoamdin tuquldi; ■

**3** ikkinqisi Kileab bolup Karməllik Nabalning ayali bolqan Abigaildin tuquldi. Üqinqisi Abxalom idi. U Gəxorning padixahı Talmayning kizi Maakahdin tuqulqanidi,

**4** tətinqisi Adoniya bolup Haggittin tuqulqan idi. Bəxinqisi Xəfatiya bolup Abitaldin tuqulqan idi.

**5** Altinqisi Yitriam bolup Dawutning ayali Əqlahdin tuquldi. Dawutning bu altə oqlining həmmisi Hebronda tuquldi.

**6** Saulning jəməti bilən Dawutning jəməti otturisidiki jəng dawamida, Abnər Saulning jəmətidə eż һoқukını küqeytti.

**7** Əmdi Saulning bir kiniziki bar idi; u Ayaħning kizi bolup, ismi Rizpah idi. Bir kuni Ixboxət Abnərgə: Nemixka atamning keniziki bilən billə boldung? — dedi. ■

**8** Abnər Ixboxətning bu səzlirigə intayin aqqiklinip mundak dedi: — «Mən bugünkü kündimu atang Saulning jəmətigə, uning uruk-tuqənlırıqqa wə dostlırıqqa mehribanlıq kərsitip, seni Dawutning қoliqə tapxurmioqan tursam, meni Yəħudaqla təwə bir itining bexidək kərüp, bugün bu hotun üçün meni gunahka buyrumakqimusən? □

---

■ **3:2** 1Tar. 3:1-9 ■ **3:7** 2Sam. 21:8, 10, 11 □ **3:8** «**Saulning... uruk-tuqənlırıqqa...**» — ibraniy tilida «Saulning... qerindaxlırıqqa».

**9** Mən Pərwərdigarning Dawutka կəsəm bilən wədə kılqınidək kilmisam Huda mənki Abnərni կəttik ursun wə uningdin artuk ursun! □

**10** — yəni, padixahlıqni Saulning jəmətidin yətkəp, Dawutning təhtini Dandin Bəər-Xebaçıqə pütkül Israil bilən Yəhūdaning üstigə tiklimisəm!». □

**11** Ixboxət Abnərdin қorkup, uningoja jawabən bir eñiz söz қılıxkimu jür'ət қılalmidi.

**12** Abnər bolsa əzi üçün əlqilərni Dawutning կexioqa mangdurup uningoja: Zemin kimningki? Mən bilən əhdə tüzgin, mening қolum sening təripingdə bolup, pütkül Israilni sanga mayil қılımən — dedi. □

**13** Dawut jawab berip: — Bolidu, mən sən bilən əhdə қilay. Pəkət birlə ixni tələp қilay; mening կeximəqa kəlgəndə Saulning kizi Mikalni elip kəlmisəng, yüzümni kərəlməysən, dedi.

**14** Andin Dawut Ixboxətning կexioqa əlqilərni mangdurup: Mən bir yüz Filistiyning hətniliyi bədili bilən aloqan ayalım Mikalni manga

□ **3:9 «Huda mənki Abnərni կəttik ursun wə uningdin artuk ursun!»** — ibraniy tilida «Huda Abnərning bəxiəqa mundak ix qüxürsun yaki tehimu eñir ix qüxürsun». □ **3:10 «Dandin Bəər-Xebaçıqə»** — «Dan» Israilning əng ximaliy yurti, «Bəər-Xeba» Yəhūdaning əng janubidiki jay idi. □ **3:12 «Abnər bolsa əzi üçün əlqilərni Dawutning կexioqa mangdurup uningoja....»** — muxu yerdə «əzi üçün» degənning ibraniy tilida üç hil qüxənqisi bar: — (1) «Abnərning əzi üçün» (Ixboxət bilmigən həldə); (2) «uning üçün» (yəni Ixboxət üçün); (3) «nək məydanda». Biz birinqi tərjimigə mayilmiz.

қayturup bərgin — dedi. □ ■

**15** Ixboxət adəm əwətip Mıqalni uning eridin, yəni Laixning oqlı Paltiyəldin elip kəldi. □ ■

**16** Lekin uning eri Bahurimoqə uning kəynidin yiqlıqan peti əgixip mangdi. Ahir berip Abnər uningoşa: — Yenip kətkin, dewidi, u қaytip kətti.

**17** Əmdi Abnər Israilning aksaқallırıoşa: Silər burun Dawut üstimizgə padixah bolsun, degən arzu-istəktə boldunglar.

**18** Əmdi hazır hərikət kilinglar; qünki Pərwərdigar Dawut toqrisida: — Kul-bəndəm Dawutning koli bilən Israil həlkimni Filistiylarning қolidin, xundakla barlıq düxmənlirining қolidin kutkuzimən, — degənidi.

**19** Abnər yənə Binyaminlarning қulikiqimu muxu səzlərni eytti. Andin Israil bilən Binyaminning pütkül jəmətining arzu-istəklirini Dawutning қulikiqə eytixkə Həbronoqa bardı.

**20** xundak қılıp Abnər yigirmə adəmning həmrahlıkıda Həbronoqa Dawutning қexiqə kəlgəndə Dawut Abnər wə uning adəmlirigə bir ziyan təyyarlıdı.

**21** Abnər Dawutka: Mən қozqılıp pütkül Israilni oqojam padixahning aldiqa jəm kılay, ular sening bilən əhdə қilixsun, andin sən əz kənglüng halıqanning barlıqi üstidin səltənət

---

□ **3:14** «**Mən bir yüz Filistiyning hətnilikи bədili bilən aloqan ayalım Mıqalni manga қayturup bərgin**» — muxu ix toqrluk «1Sam.» 18:20-27ni kerüng. ■ **3:14** 1Sam. 18:25,

**27** □ **3:15** «**Laixning oqlı Paltiyəl**» — «1Sam.» 25:44də «Laixning oqlı Faltı» yaki «Laixning oqlı Paltı» dəp atılıdu.

■ **3:15** 1Sam. 25:44

kılalaydiqan bolisən, dedi. Xuning bilən Dawut Abnərni yoloşa selip қoydi, u aman-esən қaytip kətti.□

### *Abnər əltürülidü*

**22** Mana, xu əsnada Dawutning adəmliri bilən Yoab bir yərgə hujum ķilip nuroqun olja elip қaytip kəldi. Lekin Abnər xu qəsədə Hebronda Dawutning ķexida yok idi; qünki Dawutning uzitip կoyuxi bilən aman-esən қaytip kətkənidi.

**23** Yoab wə uning bilən bolovan pütkül қoxun yetip kəlgəndə, həlk uningəqa: Nərning oqlı Abnər padixahning ķexioqa kəldi, padixah uni yoloşa selip կoyuxi bilən u aman-esən қaytip kətti — dedi.

**24** Andin Yoab padixahning ķexioqa berip: Bu sening nemə ķiloqining?! Mana, Abnər ķexingoqa kəptu! Nemixka uni yoloşa selip կoydung? U hazır ketiptu!

**25** Sən Nərning oqlı Abnərni bilisənoq! Uning kelixi jəzmən seni aldax üçün, sening qikip-kiridioqan yolungni, xundakla barlıq ix-paaliyitingni biliwelix üqündür, — dedi.

**26** Yoab Dawutning ķexidin qikixi bilən u həwərqılerni Abnərning kəynidin mangdurdi. Ular uni Sirah կuduķining yenidin yandurup elip kəldi; lekin Dawut bu ixtin bihəwər idi.

---

□ **3:21 «Mən қозоqılıp pütkül Israilni oojam padixahning aldioqa jəm қilay...»** — yaki «Mən hazır qikip pütkül Israilni oojam padixahning aldioqa jəm қilay...» yaki «Mən ornumdin turup oojam padixahning aldioqa jəm қilay...».

**27** Abnər Həbronoqa yenip kəlgəndə Yoab uni xəhər қowukında uqrıtip, «Sanga dəydişan məhpip səzüm bar idı» dəp uni bir qətkə əkilip u yərdə inisi Asahəlning қan kışasını elix üçün қorsikioqa piqak saldı, xuning bilən u əldi.■

**28** Keyin, Dawut bu ixni anglap: Mən wə padixaḥlıkim Pərwərdigarning aldida Nərning oolı Abnərning akkən əni üçün mənggü bigunahdurmız;

**29** *uning əni akkuzux gunaḥı Yoabning bexioqa wə atisining jəmətining bexioqa қaynam bolup qüxsun; Yoabning ailisidin akmə yara kesili, yaki mahaw kesili, yaki һasiqə tayanoquqi, қılıqtın əlgüqi yaki ax-tülüksizlər əksümisun! — dedi.*□

**30** Xundak əkilip, Abnər Gibeondiki jəngdə ularning inisi Asahəlni əltürgini üçün, Yoab bilən inisi Abixay uni əltürdi.

**31** Dawut Yoabka wə uningoqa əgəxkən barlık həlkə: Kiyimliringlarnı yırtinglar! Bəz kiyim kiyinglar! Abnərning *meyiti* aldida matəm tutunglar! dedi. Dawut padixaḥ *Abnərning jinazisining əynidin mangdi*.

**32** Ular Abnərni Həbronda dəpnə ķildi, padixaḥ Abnərning kəbrisining yenida awazını kətürüp yiołlidi; həlkning həmmisimu yiołlaxtı.

**33** Padixaḥ Abnər üçün mərsiyə okup:  
— «Abnərning əhməktək əlgini toqrimu?

**34** Kolliring baqlaqlıq bolmisimu,

Putlurung ixfəllik bolmisimu,

Lekin sən kixilərning rəzillərning əkolida yikiloqinidək, yikilip əlgənsən!» — dedi.

---

■ **3:27** 2Sam. 2:23; 1Pad. 2:5   □ **3:29 «hasiqə tayanoquqi»**  
— yaki «qaq egirgüqi».

Xuning bilən həlkning həmmisi uning üçün yənə yioqlaxtı.

<sup>35</sup> Andin barlıq həlk Dawutning yenioqa kelip, uningoqa kün patkənə qə tamak yeyixni ətündi. Əmma Dawut kəsəm iqip: Mən kün patmasta ya nan ya baxka hərkəndək nərsini tetisam, Huda meni ursun yaki uningdin artuk jazalisun, — dedi.□

<sup>36</sup> Barlık həlk buni baykap, bu ixtin razi boldi; əməliyəttə padixah қılqan hərbir ix barlık həlkni razi kılatti.

<sup>37</sup> Xuning bilən barlıq həlk, xundakla pütkül Israil xu künü Nərning oqlı Abnərning əltürülixining padixahning kərsətmisi əməslikini bilip yətti.

<sup>38</sup> Padixah əz hizmətkarlırioqa: Biləmsilər? Bugün Israilda bir sərdar, uluoq bir zat yiğildi!

□  
<sup>39</sup> Gərqə mən Məsih əlinip padixah tikləngən bolsammu, mən ajiz bir bəndimən. Bu adəmlər, yəni Zəruiyaning oqlullirining wəhxiyilikini mən kətürəlmigüdəkmən; Pərwərdigar rəzillik əlini qining rəzillikini əz bexioqa կaytursun! — dedi.

## 4

---

□ **3:35 «Huda meni ursun yaki uningdin artuk jazalisun»** — ibraniy tilida «Huda menin bexiqə bundak yaki undak əlini yaki uningdin tehimu artuk əlisin!». □ **3:38 «Padixah əz hizmətkarlırioqa: Biləmsilər?...»** — ibraniy tilida «Padixah əz hizmətkarlırioqa: Bilməmsilər...?».

### *Ibboxət əltürülidu*

- 1 Saulning oqlı Abnərning Həbronda əlginini anglioqanda қоли boxixip kətti, barlıq Israil dəkkə-dükkigə qüxti.
- 2 Saulning oqlining қoxunining aldin yürər kısmida ikki sərdarı bolup, birining ismi Baanah, yənə birining ismi Rəkab idi. Ular Binyamin қəbilisidin bolqan Bəərotluk Rimmonning oqulları idı (qünki Bəərot Binyamin қəbilisigə təwə hesablinatti); ■
- 3 lekin Bəərotluklar Gittaimoqa keletalip berip u yerdə bu küngiçə musapirdək yaxawatidu).
- 4 Saulning oqlı Yonatanning bir oqlı bolup, puti akşak idi. Saul bilən Yonatanning əlgənlikini toqrluluk həwər Yizrəəlgə yətkəndə, u bəx yaxka kirgən idi. Inik anisi uni elip қaqtı; lekin xundak boldiki, u aldirap yüksürgəqkə, bala qüxup ketip, akşak bolup қalqanidi. Uning ismi Məfiboxət idi.■
- 5 Əmdi bir künü Bəərotloq Rimmonning oqulları Rəkab bilən Baanah qıngkı qüx waktida Ibboxətning əyigə bardı. Ibboxət qüxlük uyğuda uhlawatkanidi.
- 6 Ular buqday alımız degənni bahənə kılıp, əyining iqlikirigə kirip, Ibboxətning կorsikioqa piqakə sanjidi. Andin Rəkab wə Baanah keletalip kətti
- 7 (ular Ibboxət hujrisida kariwatta yatkinida, əygə kirip, uni əltürgənidi). Ular uning kallisini kesip, andin kallisini elip keqiqə Arabah tuzlənglikidin mengip etti.
- 8 Ular Ibboxətning kallisini Həbronə, Dawut-

ning қеңиңгә elip berip, padixahқа: Mana, bu janablırinin jenini izdigən düxmənliri Saulning oöli Ixboxətning kallisi! Bugün Pərwərdigar əqjam padixahını Saul bilən nəslidin intikam elixką tuyəssər қildi — dedi.

**9** Dawut Bəerotluk Rimmonning oğulları Rəkab bilən inisi Baanaħoqa: Meni barlıq қiyinqılıklardin kutkuzoqan Pərwərdigarning hayatı bilən kəsəm kılımənki,

**10** burun birsi Dawutka hux həwər elip kəldim, dəp oylap, manga: — Mana, Saul əldi, dəp kəlgəndə, mən uni elip Ziklagta əltürüwəttim. Bərhək, mana bu uning yətküzgən həwirining mukapati bolqanidi! ■

**11** Əmdi mən xundak kılqan yərdə, rəzil adəmlər əz əyidə orunda yatkan bir həkçaniy kixini əltürgən bolsa, mən nemə əkiləy?! Üning akkən əkan kərzini silərning əkolunglardın elip, silərni yər yüzidin yoğatmamdim? — dedi.

**12** Dawut oqlamlırıqqa buyruk kiliwidi, ular bularnı kətl əldi. Ularning əkol-putlirini kesip, ularnı Həbrondiki kəlning yenida esip əkəydi; lekin ular Ixboxətning bexini elip Həbronda Abnərning kəbrisidə dəpnə əldi. □ ■

## 5

---

■ **4:10** 2Sam. 1:15    □ **4:12** « **Rəkab bilən Baanaħning** əkol-putlirini kesip, ularnı Həbrondiki kəlning yenida esip əkəydi» — «ularnı» bəlkim Rəkab bilən Baanaħning əkol-putlirinila əməs, bəlkı jəsətlirini kərsitixi mumkin. ■ **4:12** 2Sam. 3:32

*Dawut Israiloqa padixah boluxka məsih  
kılınidu*

*1 Tar. 11:1-9; 14:1-17*

**1** Andin keyin Israilning barlik kəbililiri Hebron ola Dawutning əxioqa kelip: Karisila, biz əzlirining ət-səngəkliridurmiz!

**2** Burun Saul bizning üstimizdə səltənət kılqandimu Israil həlkigə jənggə qikip-kirixkə yolbaxqi bolğan əzli idila; Pərwərdigar siligə: Sən Mening həlkim Israilning padıqisi bolup, ularni bakısən, Israilning əmiri bolisən, degənidi — dedi. □ ■

**3** Xuning bilən Israilning həmmə aksakalları Hebron ola padixahning əxioqa kəldi; Dawut padixah Hebronda, Pərwərdigarning aldida ular bilən əhdə tüzüxti. Andin ular Dawutni Israiloqa padixah boluxka məsih kıldı.

**4** Dawut padixah bolğanda ottuz yaxka kirgən bolup, ərik yil səltənət kıldı.

**5** U Hebronda Yəhūdaning üstidə yəttə yil altə ay səltənət kılıp, Yerusalemda pütkül Israil bilən Yəhūdaning üstidə ottuz üç yil səltənət kıldı. ■

**6** Padixah əz adəmliri bilən Yerusalem ola qikip, xu zemində turğan Yəbusiyalar bilən jəng kılqılı bardı. Ular Dawutka: Sən bu yərgə kirəlməysən, bəlki hətta korlar bilən aksaklar seni qekindürudu! — dedi. Qünki ular: «Dawut

---

**□ 5:2 «Israil həlkigə jənggə qikip-kirixkə yolbaxqi bolğan  
əzli idila»** — ibraniy tilida «Israilning qikixida həm kirixidə ular ola baxlıouqı idila» degənlik bilən ipadilinidu; muxu ibarə Israilning barlik paaliyətlirinimu kərsitxi mumkin. ■ 5:2  
2Sam. 7:7; Zəb. 78:70-72 ■ 5:5 2Sam. 2:11; 1Pad. 2:11; 1Tar. 3:4

bu yərgə kət'iy kirəlməydu», dəp oylaytti. □

<sup>7</sup> Lekin Dawut Zion қoroqinini aldi (bu yər Dawutning xəhiri dəp atılıdu). □

<sup>8</sup> Dawut u küni: Kimki Yəbusiyarlarnı uray desə sünggüp bilən qıkixi kerək, andin u Dawut kın-kinidin əq kəridioğan bu kor, aksaklar bilən *hesablixalaydu*, dedi. Xuning bilən «Korlar ya aksaklar əygə kirmisun» dəydiqan makal pəyda boldı. □ ■

<sup>9</sup> Xundak kılıp Dawut қoroqanda turdi wə u yərni «Dawutning xəhiri» dəp atidi. Dawut xəhərning

□ **5:6 «bəlki hətta korlar bilən aksaklar seni qekindüridü!**

— dedi. Qünki ular: «Dawut bu yərgə kət'iy kirəlməydu», dəp oylaytti — bu ikki jümlining baxqa birhil tərjimisi: — «bəlki sən korlar bilən aksakları həydiwətmisən, bu yərgə kirəlməysən, — dedi, Dawutni hərgiz bu yərgə kirməydu, dəp oylatti». □ **5:7 «Zion қoroqinini»** — «Zion» Yerusalemning iqidiki egizlik bolup, xu yərgə daim қoroqan selinip turattı. Keyin ibadəthanimu Zionda kurułoğan. Keyin «Zion» degen isim bəzidə pütkül Yerusalem xəhīrigimu wə bəzidə Israilning əzīgimu wəkillik bolıjan. □ **5:8 «Kimki Yəbusiyarlarnı uray desə, sünggüp bilən qıkixi kerək»** — bu sırlıq sözning mənisi pəkət yekində arheologlar təkxürüp tapkan tarixiy izlardin eniklandı. Əslidə Yerusalem xəhīrinining astida məhpiy bir su yoli bar idi; xəhərdə bu su yolioğa tutixidioğan tik bir kuduğ bar idi. Dawutning adəmliri xu kuduqtın yamixip qılqıkan bolsa kerək. **«korlar ya aksaklar əygə kirmisun»** — bu sözning mənisi bəlkim (1) həqkandak butpərəs adəmlərning (məsilən, Yəbusiyarning) padixaḥning ordisiqə kirixigə ruhsət yok; (2) Dawut Yəbusiyalar tayanoğan hərkəndək butlar («kor wə aksaklar»)ni hərgiz əyigə kirixkə ruhsət kılmayıttı (demək, butlar «kor», «aksak»lardək həqnemə kılalmayıdu). Bu söz korlar wə aksaklarning əzlirini kərsətməydu, qünki keyin aksak bolıjan Məfiboxət hərkünü Dawut bilən həmdastıhan olturnattı. ■ **5:8**

1 Tar. 11:6

ətrapiqə Millodin tartip iq tərəpkiqə imarət saldı. □

**10** Dawut barqanseri կudrət taptı; samawiy қoxunlarning Sərdari bolqan Huda Pərwərdigar uning bilən billə idi.

**11** Turning padixahı Hiram Dawutning қexiqa əlqilərni əwətti wə ular bilən қoxup, kədir yaqaqlırı, yaqaqqılar wə taxqılarnı əwətti; ular Dawut üçün bir orda yasap bərdi.

**12** Dawut Pərwərdigarning əzini Israilqa padixah tikləp, əz həlkı Israil üçün əzining padixahlığını gülləndürgənlikini bilip yətti.

**13** Dawut Həbrondin kəlgəndin keyin Yerusalemın yənə ayallarnı wə kenizəklərni aldi; xuning bilən Dawutka yənə kəp oqul-ķızılar tuquldu. ■

**14** Yerusalemda uningdin tuqulqanlarning isimliri mana mundak idi: Xammua, Xobab, Natan, Sulayman,

**15** Ibhar, Elixua, Nəfəg, Yafiya,

**16** Elixama, Eliada wə Elifələt.

### *Filistiyə bilən jəng kılıx*

**17** Filistylər Dawutning Israilqa padixah boluxka məsihlənginini anglioqanda, ular həmmisi Dawutni tutkili qıktı, Dawut buni anglapla, қoroqanoqa qüxti.

---

□ **5:9 «Millodin tartip iq tərəpkiqə imarət saldı»** — «Millo»: «pələmpəylik yər» degən mənidə boluxi mumkin. ■ **5:13 1Tar. 3:9; 14:3-7**

**18** Filistiyler kelip «Rəfayim jiloqisi»da yeyilip turdi; □

**19** Dawut Pərwərdigardin yol sorap: Filistiylergə karxi atlinaymu? Ularnı қolumqa tapxurarsənmu? — dedi. Pərwərdigar Dawutka: Qıkkın! Qünki, Mən Filistiylerni jəzmən қolungoqa tapxurimən — dedi.

**20** U wakitta Dawut Baal-Pərazimoqa bardı. U yerdə Dawut ularni tarmar kıldı. U: — «Pərwərdigar mening aldimda düxmənlirim üstigə huddi kəlkün yarnı elip kətkəndək bəsüp kirdi» — dedi. Xuning bilən u yərni «Baal-Pərazim» dəp atidi. □ ■

**21** Filistiyler u yerdə ez məbudlirini taxlap kətti; Dawut bilən adəmliri ularni elip kətti.

**22** Əmdi Filistiyler yənə qikip «Rəfayim jiloqisi»da yeyilip turdi.

**23** Dawut Pərwərdigardin yol soridi. Pərwərdigar: Sən u yərgə qikmay, bəlki ularning kəynidin aylinip etüp üjmə dərəhlirining udulidin hujum kılqın — dedi, □

**24** Xundak boliduki, sən üjmə dərəhlikining üstidin ayaq tiwixini anglixing bilənla dərəhal atlın; qünki xu tapta Pərwərdigar Filistiylerning қoxunioqa hujum oqa qikkan bolidu, — dedi.

**25** Dawut Pərwərdigarning uningoqa əmr kılqınidək kılıp, Filistiylerni Gibeondin

---

□ **5:18 «Rəfayim jiloqisi»** — Yerusalem oqa yekin, Hinnom jiloqisining jənubiy təripidə. □ **5:20 «Baal-pərazim»** — «bəsüp qikkuqlar ning Rəbbi» degən mənidə. ■ **5:20** Yəx.

**28:21 □ 5:23 «üjmə dərəhli** — bu bizning kıyasımız. Ibraniy tilida «yioqliouqi dərəhlər». Zadi əksisi dərəh ikənlikli bizgə naməlum. Baxka bir kıyas «hinə dərəhli.

Gəzərgiqə қоғlap kırdı. □

## 6

*Dawut əhdə sanduğını Yerusalemoğa əkilidu  
1Tar. 13:1-14; 15:25-29;16:1-3*

<sup>1</sup> Dawut Israilning arisidin barlik sərhil adəmlərni yioqiwidi, bular ottuz ming qikti.

<sup>2</sup> Andin Dawut wə uningoşa əgəxkənlərning həmmisi Hudanıng əhdə sanduğını yətkəp kəlix üçün Yəhudadiki Baalahqə qikti; sanduğ *mukəddəs* nam bilən, yəni kerublarning otturisida olturoquqi samawiy қoxunlarning Sərdarı bolοjan Pərwərdigarning nami bilən atalqanidi.

□

<sup>3</sup> Ular Hudanıng əhdə sanduğını dəngdə olturuxluq Abinadabning əyidə yengi bir һarwiqə selip, uni xu yərdin elip qikti. Abinadabning oqulları Uzzah bilən Ahıyo u yengi һarwini həydidi. ■

<sup>4</sup> Ular һarwini Hudanıng əhdə sanduğunu bilən dəngdə olturuxluq Abinadabning əyidin elip qikti; Ahıyo əhdə sanduğining aldida mangdi.

<sup>5</sup> Dawut bilən pütkül Israil jəmətidikilər Pərwərdigarning aldida təntənə kılıp küyü okup

□ 5:25 «**Gibeondin**» — yaki «Gebadin». □ 6:2 «**Yəhudadiki Baalahqə**» — (yaki «Baalahq-Yəhudaqla») — baxqa ismi «Kiriat-Yearim» («1Sam.» 7:2, «1Tar.» 13:6ni körüng). ■ 6:3 1Sam. 6:7, 8; 7:1, 2

qiltar, təmbur, dap, dağa-dumbaq wə qanglar qelip ussul oynidi. □

**6** Lekin ular Nakonning haminiqa kəlgəndə, kalilar aldioqa müdürəp kətkənliki üçün, Uzzah қolini sozup Hudaning əhdə sandukını tutiwaldı.

**7** Pərwərdigarning oqəzipi Uzzahka կօզօլdi; u hata kılqını üçün, uni Huda xu yərdə urdi. Xuning bilən Uzzah Hudaning əhdə sandukining yenioqa yıkılıp əldi.

**8** Lekin Dawut bolsa Pərwərdigarning Uzzahning tenini bəskənlilikgə aqqiklandı wə u yərni «Pərəz-Uzzah» dəp atidi; u yər bugünkü küngiqə xundak atılıdu. □

**9** U kuni Dawut Pərwərdigardin կօրկուp: Pərwərdigarning əhdə sandukını өzümningkigə կaysi yol bilən əkelərmən? — dedi.

**10** Xuning üçün Dawut Pərwərdigarning əhdə sandukını «Dawut xəhiri»gə, өziningkigə yətkəxni halimidi; Dawut uni elip berip, Gatlik Obəd-Edomning əyidə qaldurdi.

**11** Pərwərdigarning əhdə sanduki Gatlik Obəd-Edomning əyidə üq ay turdi; Pərwərdigar Obəd-Edom wə uning pütkül əyidikilərni bərikətlidi.

**12** Dawut padixahka: — «Pərwərdigar Θz əhdə sanduki wəjидin Obəd-Edom wə uning barini bərikətlidi» dəp eytildi. Xunga Dawut Hudaning əhdə sandukını Obəd-Edomning əyidin elip qılıp, huxluk bilən Dawutning xəhiriğə elip

□ **6:5 «тəнтəнə қılıp күй оқуп... »** — yaki «hərhil arqa yaqıqlırıdin yasaloqan sazlarnı qelip...». **«dağa-dumbaq»** — yaki «xakıldak(lar)». □ **6:8 «Pərəz-Uzzah»** — «Uzzahqa bəsüp kirix» degən mənidə.

kəldi. □

**13** Pərwərdigarning sandukını kətürgənlər altə kədəm mengip, xundak boldiki, u bir buğa bilən bir bordak mozayni қurbanlıq қıldı. □

**14** Dawut bolsa kanap əfodni kiyip Pərwərdigarning aldida küqining bariqə ussul oynaytti; □

**15** Dawut bilən Israilning pütkül jəməti təntənə kılıp warkırıxip, kanay qelixip Pərwərdigarning əhdə sandukını elip qikiqatattı.

**16** Pərwərdigarning əhdə sandukı Dawutning xəhirigə elip kirilginidə, Saulning kizi Mikal derizidin қarap, Dawut padixaһning səkrəp Pərwərdigarning aldida ussul oynawatkanlığını körüp, uni eż kenglidə mənsitmidi.

**17** Ular Pərwərdigarning əhdə sandukını elip kirip, Dawut uning üçün tiktürgən qedirning ottursıda koydi. Andin Dawut Pərwərdigarning aldida kəydürmə қurbanlıq bilən inaklılıq қurbanlıqlarını sundı.

**18** Dawut kəydürmə қurbanlıq bilən inaklılıq

□ **6:12 «Pərwərdigar Өz əhdə sanduķi wəjиди...** — ibraniy tilida «Pərwərdigar Hudanıng əhdə sanduķi wəjиди...». □ **6:13 «Pərwərdigarning sandukını kətürgənlər altə kədəm mengip, xundak boldiki, u bir buğa bilən bir bordak mozayni қurbanlıq қıldı**» — «altə kədəm» bizningqə bu dəsləpki altə kədəmni kərsitudu. Baxka birhil tərjimisi «Ular hər altə kədəm mangɔnda, bir ketim buğa wə bordak mozay қurbanlıq қıldı». Lekin undak bolsa, ilgərləx bək asta bolatti!

□ **6:14 «Dawut bolsa kanap əfodni kiyip...** — «əfod» adəttə pəkət kahinlar kiyidıqan jilitkidək kıska bir keynək idi. Bizning «təbirilər»imizni kərüng. Dawutning əfodni kiyixi bəlkim ussul oynaxka azadə bolux üçün idi (14-ayətni kərüng).

қurbanlıqlarını kəltürüp bolup, halayıkça samawiy қoxunlarning Sərdarı bolqan Pərwərdigarning namida bəht-bərikət tilidi.

**19** U pütkül Israil jamaitigə, ər bilən ayallarning hərbirigə birdin қoturmaq, birdin horma poxkili wə birdin üzüm poxkilini təksim kılıp bərdi. Andin həlkning hərbiri əz əyigə yenip kətti. □

**20** Dawut əz ailisidikilərni mubarəkləx üçün yenip kəlgəndə, Saulning kizi Mikal uning aldiqa qıkip: Bugün Israilning padixahı əzini xunqə xərəplik kərsəttimu, կandak? U huddi pəs bir adəmning nomussizlaqə əzini yalingaqloqiniqa ohxax, hizmətkarlırinining dedəklirinинг кəz aldida əzini yalingaqlidi! □

**21** Dawut Mikaloqa: Undak *xadlanojinim* Pərwərdigar aldida idi. U atang wə uning pütkül jəmətini ərüp, meni Pərwərdigarning həlkı bolqan Israil üstigə baxlamqi kılıp tikli. Xunga mən Pərwərdigarning aldida ussul oynaymən!

**22** Əməliyəttə mən əzümni tehimu ərziməs kılıp, əz nəzirimdə əzüm təwən boluxka razımən. Lekin sən eytən u dedəklərning nəziridə bolsa, hərmətkə sazawər bolimən — dedi.

**23** Saulning kizi Mikal bolsa, elidioqan künigiqə bala tuqmidi.

□ **6:19 «birdin horma poxkili»** — yaki «bir yumum xarab» yaki «bir parqə gəx». □ **6:20 «...əz ailisidikilərni mubarəkləx üqün...»** — «mubarəkləx» muxu yerdə «bəht-bərikət tiləx»ni əz iqigə alidu. **«Bütün Israilning padixahı ... hizmətkarlırinining dedəklirinining кəz aldida əzini yalingaqlidi!»** — «əzini yalingaqlidi» degən gəp ərkinrək ussul oynaxka Dawutning «əfod»ni kiygənlilikini kərsitudu.

## 7

*Pərwərdigarning Dawutka ķilojan uluot wədiliri*

*1 Tar. 17:1-5*

**1** Padixah əz ordisida turatti, Pərwərdigar uningoşa ətrapidiki barlık düxmənliridin aram bərgəndin keyin,

**2** padixah Natan pəyəqəmbərgə: Mana қara, mən kədir yaqılıqidin yasalıqan əydə olturimən, lekin Hudanıng əhdə sanduçı bir qidirning iqidə turuwatidu — dedi. □

**3** Natan padixahka jawap berip: Kənglüngdə nemə oyliqining bolsa, xuni ķilojin; qünki Pərwərdigar sening bilən billidur — dedi.

**4** Lekin keqidə xundak boldiki, Pərwərdigarning səzi Natanoşa kelip mundak deyildi:

**5** — Berip ķulum Dawutka degin: «Pərwərdigar: — «Sən dərwəkə Manga turidiqanəla əy salmaqqimusən?» — dəydu. □

**6** — «Mən Israillarnı Misirdin qıkarəqəndin tar tip, bu küngiqə bir əydə olturmidim, bəlki bir qedirni makan ķilip, kezip yurdüm.

**7** Mən Əzüm barlık Israillar bilən yüksən həmmə yərlərdə, həlkim Israilni padıqi bolup bekixka əmr ķilojanlaroqa, yəni Israilning hərkəndək kəbilisining bir *yətəkqisiga*: Nemixka Manga

---

□ 7:2 «**Hudanıng əhdə sanduçı bir qidirning iqidə turuwatidu**» — muxu yerdə «qedirning iqidə» iibraniy tilida «pərdilər iqidə» degən səz bilən ipadilinidu. □ 7:5 «**ķulum Dawut**» — «ķul» degən uğum toopluluq «təbirlər» imizni kərüng.

kedir yaqqaqtin bir өй yasimaysilər? — dəp bağkanmu? □

**8** Əmdi կulum Dawutka mundak degin: — Samawiy қoxunlarning Sərdari bolqan Pərwərdigar: — Seni həlkim Israiloqa baxlamqi kılıp tikləx üçün seni yaylaklardın, қoy bekixtin elip kəldim, — dəydu,

**9** — wə məyli կeyərgə barmiqin, Mən həman sening bilən billə boldum wə sening aldingdin barlıq düxmənliringni yokitip kəldim; yər yüzidiki uluqlar nam-xəhrətkə igə bolqandək seni uluq nam-xəhrətkə sazawər kıldı.

**10-11** Mən həlkim bolqan Israiloqa bir jayni bekitip, ularnı xu yerdə tikip estürimən; xuning bilən ular əz zeminida turidiqan, parakəndiqilikkə uqrımaydiqan bolidu. Rəzillər dəsləptidikidək, xundakla Mən həlkim Israil üstigə həkümrənlik kilişka hakimlarnı təyinligən künlerdikidək, ularoqa kaytidin zulum salmaydu. Mən hazır sanga həmmə düxmənliringdin aram bərdim. Əmdi Mənki Pərwərdigar sanga xuni eytip կoyayki, Mən sening üçün bir өyni կurup berimən!» — dəydu. □

**12** «Künliring toxup, ata-bowiliring bilən əlümdə uhlioqiningda, Mən əz puxtingdin

---

□ **7:7 «Israilning hərkəndək kəbilisining bir yetəkqisi...»**  
— «1Tar.» 17:6də «Israilning hərkəndək yetəkqi hakimi» deyildi. ■ **7:9 2Sam. 8:6,14 □ 7:10-11 «Mən sening üçün bir өй կurup berimən»** — Dawut əslı Huda üçün bir өй կurmaqqi bolqan, lekin Huda Dawutka: Sanga bir өй (ailə, jəmət, sulalə degən mənidə) կurup berimən» dəp jawab beridu.

boloqan nəslingni sening ornungda turoquzup, padixahlığını məzmut kılımən. □ ■

**13** Mening namim üçün bir əyni yasiouqı u bolidu, wə Mən uning padixahlıq təhtini əbədgiqə mustəhkəm kılımən. ■

**14** Mən uningoşa ata bolimən, u Manga oopul bolidu. Əgər u kəbihlik kılsa, uningoşa insanlarning tayiki bilən wə adəm balilirining sawak-dumbalaxliri bilən tərbiyə berimən. □ ■

**15** Əmma Mən sening aldingda ərüwətkən Sauldin mehîr-xərpkitimni juda kılqinimdək, uningdin mehîr-xərpkitimni juda kilmaymən.

**16** Xuning bilən sening əyüng wə sening padixahlıking aldingda həmixə məzmut kılınidu; təhting əbədgiqə məzmut turoquzulidu». □

**17** Natan bu barlıq səzlər wə barlıq wəhiyini həqnemə қaldurmay, Dawutka eytip bərdi.

**18** Andin Dawut padixah kirip, Pərwərdigarning aldida olturnup mundak dedi: «I, Rəb Pərwərdigar, mən zadi kim idim, mening əyüm nemə idi, Sən meni muxu dərijigə kəturgüdək?

---

□ **7:12 «Mən eż puxtingdin boloqan nəslingni sening ornungda turoquzup, ...»** — muxu yerdə «pxuxtingdin» — ibraniy tilida «iq-baqringdin». ■ **7:12** 1Pad. 8:20 ■ **7:13** 1Pad. 5:19; 6:12; 1Tar. 22:10 □ **7:14 «uningoşa insanlarning tayiki bilən wə adəm balilirining sawak-dumbalaxliri bilən tərbiyə berimən»** — demək, Dawutning əwladlıridin boloqan padixahlar gunah kılsa, Huda ularoşa insaniy wasitə (bəlkim düxmənning wasitisi) bilən tərbiyə beridu. ■ **7:14** Zəb. 89:26-27, 31; Ibr. 1:5 □ **7:16 «...sening əyüng wə sening padixahlıking aldingda həmixə məzmut kılınidu»** — yaki «...sening əyüng wə sening padixahlıking aldimda həmixə məzmut kılınidu».

**19** Lekin, i Rəb Pərwərdigar, *mening bu mərtiwəm* Sening nəziringdə kiçikkinə bir ix hesablandı; qünki Sən mən կulungning əyining yirək kəlgüsü toqqruluk səzliding; bu həmmilə adəmgə daim bolidioqan ixmu, i, Rəb Pərwərdigar? □

**20** Əmdi Dawut Sanga yənə nemə desun? Sən Өz կulungni tonuysən, i, Rəb Pərwərdigar!

**21** Sən səz-wədəng wəjidi, Өz kənglüngdikiğə asasən bu uluq ixning həmmisini կulung bilsun dəp bekitip կilqansən.

**22** Xunga Sən uluqsən, i Pərwərdigar; կulaklırimiz barlıq anglojinidək, Sening təngdixing yok, Səndin baxka ھeqkandak ilah yoktur.■

**23** Həlkinq Israildək yənə baxka bir əl barmu, ular jahanda alahidə turidu? — Qünki Sən Huda ularni Misirdin kutkuzup Өzünggə has bir həlk կilix üçün, xundakla nam-xəhrətkə igə bolux üçün, Өzüng barding; Sən Өzüng üçün Misirdin, əllərdin wə ularning ilahlıridin kutkuzup qıkqan həlkinq aldida zemining üçün

---

□ **7:19 «mening bu mərtiwəm Sening nəziringdə kiçikkinə bir ix hesablandı»** — demək, «Sən (allıqaqan) meni muxu (yukiri) dərijigə kəturgənikənsən...» degən səz (18-ayətni kərüng) uning padixaḥ bolqanlığını kərsitidu. Lekin Huda bu imtiyazdin yənə kəp imtiyazlarnı қoxup bərməkqi. 9-16-ayətlərni kıyatidin kərüng. ■ **7:22** Kan. 3:24; 4:35; 32:39; 1Sam. 2:2; Zəb. 86:8; Yəx. 45:5, 18, 22; Mar. 12:29, 32

ulusaq wə dəhxətlik ixlarni kilding. □ ■

**24** Sən həlkinq Israilni Əzüng üçün əbədgiqə bir həlk boluxka bekitting; Sən, i Pərwərdigar, ularning Hudasi boldung.

**25** Əmdi hazır, i Pərwərdigar Huda, Əz ķulung wə uning əyi tooqrisida eytqan wədənggə əbədgiqə məzmut əməl ķiloqin; Sən degənliring boyiqə ixni ada ķiloqaysən!

**26** Sening naming əbədgiqə uluqlinip: — Samawiy қoxunlarning Sərdari bolğan Pərwərdigar Israilning üstidə turidiqan Hudadur, dəp eytilsun, xundakla Əz ķulungning əy-sulalisi sening aldingda məzmut turoquzulsun.

**27** Qünki Sən, i samawiy қoxunlarning Sərdari bolğan Pərwərdigar, Israilning Hudasi Əz ķulungoqa: Mən sanga bir əy-sulalə ķurup berimən, dəp wəhiy kilding; xunga ķulung bu duani sening aldingda kilişka jür'ət kıldı.

**28** Əmdi sən, i Rəb Pərwərdigar, birdinbir Hudadursən, Sening sezliring həkikəttür wə Sən bu bəht-iltipatni Əz ķulungoqa wədə kilding; ■

**29** xunga ķulungning əy-jəmətini Sening aldingda mənggү turuxka nesip ķilip bərikətligəysən; qünki Sən, i Rəb Pərwərdigar,

---

□ **7:23 «ularni... կուկուզ Թէնգгә հաս իր հելք կիլիք Արքա, շնորհած այց բոլոք Արքա, Թէնց բարձ»** — tekistning enik mənisi xuki, Israilni Misirdin kutkuzux üçün Huda Əzi xəhsən Misiroqa baroqan. «...**ularni... ալլերդին և ալլարն իլահիրդին կուկուզ գիշեան**» — muxu ibarə bəlkim Hudanıg Israil alidda Pələstin zeminida turuwatkan butpərəs əllərni կօղլիատիխն kersitixi mumkin.

■ **7:23** Қан. 4:7, 34; 10:21; 33:29; Zəb. 147:19-20 ■ **7:28** Yh.

buni wədə қılqansən; bu bəht-iltipating bilən Əz կulungning eý-jəməti əbədgıqə bəht-iltipatka nesip bolidu».

## 8

*Dawut ətrapidiki əllərni əzигə bekindüridi  
1Tar. 18:1-14*

<sup>1</sup> Bu ixlardin keyin xundak boldiki, Dawut Filistiylərgə hujum kılıp, ularni boysundurdi. Xundak kılıp, Dawut Filistylərning қolidin mərkiziy xəhərning hökükini aldı. □

<sup>2</sup> U həm Moabiylarqa hujum kılıp, ularnimu məəqlup қıldı. Ü ularni yərgə yatkuzup, tana bilən əlqəp, ikki tana kəlgənlərni əltürdi, bir tana kəlgənlərni tirik қaldurdi. Moabiylar bolsa Dawutka bekinip, uningoşa selik tapxurdi.

<sup>3</sup> Andin Zobahning padixahı Rəhəbning oqlu Hədad'ezər Əfrat dəryasiqa qikip, xu yərdiki hakimiyətni əzigə կaytidin tartiwalmakçı bolqanda, Dawut uningoşa hujum kılıp, məəqlup қıldı.

<sup>4</sup> Dawut uning қoxunidin bir ming yəttə yüz atlıq əskərni wə yigirmə ming piyadə əskərni əsir қıldı; Dawut һarwa atlirining piyini kəstürdi, lekin əzigə yüz һarwiliq atni қaldurup կoydi. □ ■

<sup>5</sup> Dəməxkətiki Suriylər Zobahning padixahı Hədad'ezərgə yardım berix üçün qıktı, lekin

□ **8:1 «...mərkiziy xəhərning hökükini aldı»** — yaki «Məttəg-Ammah xəhirini aldı». □ **8:4 «bir ming yəttə yüz atlıq əskər»** — yaki «bir ming yəttə yüz jəng һarwisi». ■ **8:4**

Dawut Suriylərdin yigirmə ikki ming adəmni eltürdi. □

<sup>6</sup> Andin Dawut birnəqqə bargahı əskərlərni Dəməxktiki Suriylərning zeminida turoquzdi; xuning bilən Suriylər Dawutka bekiniп uningoşa selik tapxurdi. Dawut kəyərgə barsa, Pərwərdigar uningoşa nusrət berətti. □

<sup>7</sup> Dawut Hədad'ezərning əqlamlırıqə təminləngən altun қalğanni tartiwelip, Yerusalem oşa kəltürdi

<sup>8</sup> wə Hədad'ezərning xəhərliri bolqan Bitəh bilən Birotay xəhərliridinmu intayın kəp misni қoloşa qüxürdi. □

<sup>9</sup> Hamatning padixahı Toy Dawutning Hədad'ezərning pütün қoxunini məətlup қılqınıni anglap,

<sup>10</sup> əz oqlı Yoramni Dawutning əhalini soraxka wə Dawutning Hədad'ezər bilən jəng əkilip uni məətlup қılqınıoşa uni təbrikləxkə əwətti. Qunki Hədad'ezər daim Toy bilən jəng əkilip keliwatatti. Yoram bolsa kümüx, altun wə mis qaqa-buyumlarnı elip kəldi. □

<sup>11-12</sup> Dawut padixahı muxularni wə əzi bekinduroqan həmmə əllərdin, jümlidin Suriylərdin, Moabiyardin, Ammoniyardin, Filistiyardin wə Amaləklərdin olja aloqan altın-kümüxlərni Pərwərdigar oşa atap beqixıldı.

□ **8:5 «Dəməxktiki Suriylər»** — yəni «Dəməxktiki Suriyəliklər». □ **8:6 «Suriylər»** — yəki «Aramiyalar».

Hzirkı Suriyədikilər ulardın, yəni Aramiyardın qıkkən.

□ **8:8 «Bitəh»** — yəki «Tebah» — «1 Tar.» 18:8ni kərüng.

□ **8:10 «Toy ... əz oqlı Yoramni ... təbrikləxkə əwətti»**

— «1 Tar.» 18:10də «Yoram» «Hadoram» degən baxka bir isim bilən atılıdu.

Bular Zobahning padixahı Rəhobning oqlı Hədad'ezərdin aloqan oljini əz iqigə alidu. □

**13** Dawut Suriylərni məəqlup ķılıp, yəni on səkkiz ming adəmni «Xor wadisi»da eltürüp yançanda, uning nam-dangki heli qikqanidi. ■

**14** U Edomda əskər bargahlirini turoquzdi; pütün Edomda bargahlarni kurdı. Xuning bilən Edomiylarning həmmisi Dawutka bekindi. Dawut կeyərgə barsa, Pərwərdigar uningə nusrət berətti.

**15** Dawut pütkül Israil üstigə səltənət ķildi; u pütkül həlkini sorap, adil həkümlər qikirip adalət yüргüzətti.

*Orda əməldarlıri*  
*2Sam. 20:23-26; 1Tar. 18:15-17*

**16** Zəruiyaning oqlı Yoab қoxunning sərdarı boldi; Ahiludning oqlı Yəhoxafat mirza boldi;

**17** Ahitubning oqlı Zadok bilən Abiyatarning oqlı Ahimələk kahin boldi; Seraya diwan begi boldi.

**18** Yəhoyadaning oqlı Binaya Kərətiylər bilən Pələtiylarning yolbaqxısı boldi; Dawutning oqullirimu kahin boldi. □

□ **8:11-12 «Suriylərdin»** — yaki «Edomlardin» — 14-ayətni wə «1Tar.» 18:11ni körüng. ■ **8:13** Zəb. 60:1-4 □ **8:18**

**«Kərətiylər bilən Pələtiylər»** — bəlkim Dawutka alahidə muhəapizətqilər yaki alahidə zərbidar əskərlər bolqan boluxi mumkin idi. **«Dawutning oqullirimu kahin boldi»** — muxu yerdə «kahin» bəlkim (1) ularning Hudanı ibaditidə adəttiki kahinlardın baxqa alahidə wəzipiliri barlığını; (2) həkimiyəttə birhil wəzirlikini kərsitixi mumkin («1Tar.» 18:17nimu körüng).

## 9

*Məfiboxətkə xərpkət kərsitix*

<sup>1</sup> Dawut: Saulning əyidin tirik қалоqan birərsi barmikin, bar bolsa mən Yonatanning hərmitidə uningqə xapaət kərsitəy? — dedi.

<sup>2</sup> Əmdi Saulning ailisidiki Ziba degən bir hizmətkar қalqanidi. Ular uni Dawutning kəxiqə qakırdı. Kəlgəndə, padixah uningdin: Sən Zibamu? dəp soridi. U: Pekir mən xu! — dedi. ■

<sup>3</sup> Padixah: Saulning ailisidin birərsi tirik қaldimu? Mən uningqə Hudanıng xapaitini kərsitəy dəwətimən, — dedi. Ziba padixah: Yonatanning bir oqlı tirik қaldi; uning ikki puti aksaydu — dedi. □ ■

<sup>4</sup> Padixah uningdin: U kəyərdə, dəp soridi. Ziba padixah: U Lo-Dibarda, Ammiəlning oqlı Makirning əyidə turidu — dedi.

<sup>5</sup> Xunga Dawut padixah kixi əwətip uni Lo-Dibardin, Ammiəlning oqlı Makirning əyidin elip kəldi.

<sup>6</sup> Saulning nəwrisi, Yonatanning oqlı Məfiboxət Dawutning aldiqə kəlgəndə, yüzini yərgə yikip, təzim kıldı. Dawut: Sən Məfiboxətmu? — dəp qakırıwidi, u: Pekir xu! — dəp jawap կayturdi.

---

■ **9:2** 2Sam. 16:1-4; 19:17 □ **9:3 «Yonatanning bir oqlı tirik қaldi; uning ikki puti aksaydu»** — Zibaning bu sözni deyixi, bəlkim, Dawutning Saulning jəmətidikilərni izdəxtiki məksiti əz təhtigə həqkandak təhdit bolmaslıq üçün, ularni yokxitix, dəp oylisa kerək; xunga u Məfiboxətni aksak dəydu — aksak bir adəm təhtkə həqkandak təhdit bolmayıdu, əlwəttə. ■ **9:3** 2Sam. 4:4

**7** Dawut uningoşa: Korkmioqin, atang Yonatan üçün, sanga xapaət kilmay қalmaymən; bowang Saulning həmmə yər-zeminlirini sanga kayturup berəy, sən həmixə mening dastihinimdin oqizalinisən — dedi. □

**8** Məfiboxət təzim kılıp: Kulung nemə idi, məndək bir əlük it alıyliri կədirligüdək nemə idim? — dedi.

**9** Andin padixah Saulning hizmətkari Zibani qakırıp uningoşa: Saulning wə pütkül ailisin-ing həmmə təəllukatını mana mən ojjangning oqlining қoliqa bərdim.

**10** Sən bilən oqulliring wə hizmətkarliring uning üçün xu zeminda terikqılık kılıp, qıkkən məhsulatlırını ojjangning oqlıqa yeyixkə tapxurunqlar. Ojjangning oqli Məfiboxət mən bilən həmixə həmdastihan bolup oqizalindu, — dedi (Zibaning on bəx oqli wə yigirmə hizmətkari bar idi).

**11** Ziba padixahqa: Ojojam padixah қullirioqa buyruqanning həmmisigə kəminiliri əməl kılıdu, — dedi. Padixah Dawut *yənə*: Məfiboxət bolsa padixahning bir oqlidək dastihinimdin taam yesun — dedi.

**12** Məfiboxətning Mika degən kiçik bir oqli bar idi. Zibaning əyidə turuwtənlarning həmmisi Məfiboxətning hizmətkarliri boldi.

**13** Əmdi Məfiboxət Yerusalemda turatti; qunki u həmixə padixahning dastihinidin taam yəp turatti. Uning ikki puti aksak idi.

---

□ **9:7 «bowang Saul»** — ibraniy tilida «atang Saul» degən sez bilən ipadilinidu. «Ata» degənning ibraniy tilida mənisi kəngdur.

# 10

## *Dawut wə Ammoniylar*

*1 Tar. 19:1-19*

<sup>1</sup> Keyin xundak ix boldiki, Ammoniylarning padixahı өлди wə uning Ҳанун degən oqlı ornida padixah boldi.

<sup>2</sup> Dawut bolsa: Uning atisi manga iltipat kərsətkəndək mən Nahaxning oqlı Ҳанunoq'a iltipat kərsitəy, — dedi. Andin Dawut atisinинг pətisigə Ҳanunning kenglini soraxka əz hizmətkarliridin birnəqqini mangdurdi. Dawutning hizmətkarliri Ammoniylarning zeminiqa kəlgəndə,

<sup>3</sup> Ammoniylarning əməldarları oojisi Ҳanunoq'a: Sili Dawutni rastla atilirining hərəmiti üçün қaxlirioqa kəngül sorap adəm əwətiptu, dəp қaramla? Dawutning hizmətkarlirini қaxlirioqa əwətkini xəhərni paylap uningdin məlumat elix, andin bu xəhərni aqdurux üçün əməsmu? — dedi.

<sup>4</sup> Xuning bilən Ҳanun Dawutning hizmətkarlirini tutup, sakallirining yerimini qüxürüp, kiyimlirining bəldin təwinini kəstürüp, kətini ekip kətküzüwətti.

<sup>5</sup> Bu həwər Dawutka yətküzüldi; u ularni kütüwelixka aldiqa adəm mangdurdi; qünki ular intayın nomus hes ķilənəndi. Padixah ularoqa: Sakal-burutunglar əskiqilik Yeriho xəhəridə turup, andin yenip kelinglar, — dedi.

<sup>6</sup> Ammoniylar əzlirining Dawutning nəpritigə ugriqanlığını bilip, adəm əwətip Bəyt-Rəhəbdiki Suriylər bilən Zobahdiki Suriylərdin yigirmə ming piyadə əskər, Maakañning

padixaḥidin bir ming adəm wə Tobdiki adəmlərdin on ikki ming adəmni yallap kəldi.

<sup>7</sup> Dawut buni anglap, Yoabning pütkül jənggiwar қoxunini *ularning aldioqa* mangdurdi.

<sup>8</sup> Ammoniyalar qıkıp xəhərning dərwazisining aldida səp tüzidi; Zobah bilən Rəhəbdiki Suriylər wə Tob bilən Maakahning adəmliri dalada səp tüzidi; □

<sup>9</sup> Yoab jəngning aldi həm kəynidin bolidioqanlılığıqa kəzi yetip, Israildin bir kisiim sərhil adəmlərni iləqap, Suriyələrgə қarxi səp tüzidi;

<sup>10</sup> қalqanlarnı Ammoniyalarqa қarxi səp tizənin dəp inisi Abixayning қolioqa tapxurp, uningoqa:

<sup>11</sup> — Əgər Suriylər manga küqlük kəlsə, sən manga yardım bərgəysən; əmma Ammoniyalar sanga küqlük kəlsə, mən berip sanga yardım berəy.

<sup>12</sup> Jür'ətlik bolqın! Oz həlkimiz üçün wə Hudayimizning xəhərliri üçün baturluk kılayı. Pərvərdigar Əzigə layik kərünginini kılqay! — dedi.

<sup>13</sup> Əmdi Yoab wə uning bilən bolqan adəmlər Suriyələrgə hujum kılqılı qıktı; Suriylər uning aldida қaqtı.

<sup>14</sup> Ammoniyalar Suriylərning қaqqınıni kərgəndə, ularmu Abixaydin կeqip, xəhərgə kiriwaldi. Yoab bolsa Ammoniyalar bilən jəng kılıxtın qekinip, Yerusalemqa yenip kəldi.

<sup>15</sup> Suriylər bolsa əzlirining Israillarning aldida məəqlup bolqınıni kərgəndə, yənə jəm boluxti.

---

□ **10:8 «xəhərning dərwazısı»** — «xəhər» bəlkim ularning paytəhti Rabbahı kərsitudu (14-ayətni kərüng).

**16** Ҳадад'ezər adəmlərni əwətip, *Əfrat* dəryasining neri təripidiki Suriylərni *yardəmga* qakırıp, ularni yətkəp kəldi; ular Helam xəhīrigə kəlgəndə, Ҳадад'ezərning қoxunining sərdarı Xobak ularoqa baxqılık kıldı.

**17** Bu həwər Dawutka yətkəndə, u pütkül Israilni yioqdurup, Iordan dəryasidin ətüp, Helam xəhīrigə bardı. Suriylər Dawutka əkarxi səp tizip, uningoşa hujum kıldı.

**18** Suriylər yənə Israildin қaqtı. Dawut bolsa yəttə yüz jəng hərwilikni, kırık ming atlıq əskərni kirdi həm қoxunining sərdarı Xobakni u yerdə eltürdi. □

**19** Ҳадad'ezərgə bekinqoşan həmmə padixahlar əzlirining Israil aldida yengilginini kərgəndə, Israil bilən sülh kilihip ularoqa bekindi. Xuningdin keyin Suriylər Ammoniyalaroqa yənə yardım birixkə jür'ət կılalmidi.

## 11

### *Dawutning eoqır gunahı*

**1** Xundak boldiki, yengi yilning bexida, padixahlar jənggə atlanoşan wakitta Dawut Yoabni adəmliri bilən həmdə həmmə Israilni jənggə mangdurdı; ular Ammoniyalarning

---

□ **10:18 «kırık ming atlıq əskər»** — yaki «kırık ming piyadə əskərni» — «1 Tar.» 19:18ni kərüng. Xu yerdə «yəttə ming jəng həwisi» deyildi. Pərkjining səwəbi bəlkim: (1) əkimizdiki keqürmilərdə keqürgüqining səwənlikli boluxi mumkin; (2) ikki ayəttə hatirləngən sanlarnı hesablax nuqtisi ohximaydiqan boluxi mumkin.

zeminini wəyran kılıp, Rabbah xəhîrini muhəsirigə aldi. Lekin Dawut Yerusalemda kəldi. □ ■

<sup>2</sup> Bir kün kəqtə Dawut kariwattin կopup, padixaḥ ordisining əgizisidə aylinip yürətti; əgzidin u munqida yuyuniwatkan bir ayalni kərdi. Bu ayal bək qiraylıq idi.

<sup>3</sup> Dawut adəm əwətip, ayalning həwirini soridi; birsi uningoqa: — Bu Eliamning kizi, Hittiy Uriyaning ayali Bat-Xeba əməsmu? — dedi.

<sup>4</sup> Dawut kixi əwətip, uni ķexiqə əkəltürdi (u wakitta u adəttin pakliniwatkanidi). U uning ķexiqə kəlgəndə, Dawut uning bilən billə boldi; andin u ez əyigə yenip kətti. □ ■

<sup>5</sup> Xuning bilən u ayal һamilidar boldi, həm Dawutka: Mening boyumda կaptu, dəp həwər əwətti.

<sup>6</sup> Xuning bilən Dawut Yoabka həwər yətküzüp: Hittiy Uriyani mening ķeximəqə əwətinglar, dedi. Yoab Uriyani Dawutning ķexiqə mangdurdi.

<sup>7</sup> Uriya Dawutning ķexiqə kəlgəndə, u Yoabning һalini, həlkning һalini wə jəng əhwalini soridi.

---

□ **11:1 «yengi yilning hexida»** — Huda Yəhudiyl həlkigə tapxurqan kalendär boyıqə «yengi yil» etiyazda baxlinatti («Mis.» 12:1). ■ **11:1 1Tar. 20:1-3** □ **11:4 «u wakitta u adəttin pakliniwatkanidi»** — yaki «u wakitta u yengila paklanoqanidi». Musaqa qüxürülgən қanun boyıqə («Law.» 15:19-20) ər kixinin əz ayalining adət wakıtida (7 kün hesablinatti) uning bilən billə yetixiqa bolmayıtti, bolmisa u ibadətkə nisbətən «napak» kılınatti (ayal kixinin «adəttin yengila paklanoqan» wakıtida һamilidar boluxi əng mumkin bolğan wakit, əlwəttə). «Pak» bolsun «napak» bolsun baxka birsining ayalıqa tegix intayin eqir gunahdur, əlwəttə. ■ **11:4 Law. 15:19-24; 18:19**

**8** Andin Dawut Uriyaqa: Θz əyünggə berip putliringni yuqin, dedi. Uriya padixaħning ordisidin qikkanda, padixaħ kəynidin uningoħa bir sowqa əwətти. □

**9** Lekin Uriya əz əyigə barmay, padixaħning ordisining dərwazisida, oqojisining baxka kulhizmətkarlirining arisida yatti.

**10** Ular Dawutka: Uriya əz əyigə barmidi, dəp həwər bərdi. Dawut Uriyadin: Sən yirak səpərdin kelding əməsmu? Nemixka əz əyünggə kətmidinq? — dəp soridi.

**11** Uriya Dawutka: Mana, əhdə sanduķi, Israillar wə Yəhudalar bolsa kəpilərdə turup, oqojam Yoab bilən oqojamning hiszmətkarliri oquķ dalada qedir tikip yetiwatsa, mən yəp-iqip, ayalim bilən yetixka əyümğə baraymu? Sening jening bilən wə ħayating bilən kəsəm kılımənki, mən undak ixni kılmaymən — dedi.

**12** Dawut Uriyaqa: Bugün bu yerdə kalqin, ətə seni kətküzwetimən, — dedi. Uriya u küni wə ətisi Yerusalemda qaldı.

**13** Dawut uni qakirip həmdastihan ķilip, yəp-iqküzüp məst ķildi. Lekin xu keqisi Uriya əz əyigə barmay, qikip oqojisining kulhizmətkarlirining arisida əz kariwitida uhlidi.

**14** Ətisi Dawut Yoabka hət yezip, Uriyaning aloqaq ketixigə bərdi.

**15** Həttə u: Uriyani sokux əng kəskin bolidoqan aldinkı səptə turoquzoqin, andin uning

---

□ **11:8 «Θz əyünggə berip...»** — ibraniy tilida «Θz əyünggə qüxüp» — orda Yerusalemning bək yüksiri bir jayida idi. **«putliringni yuqin...»** — demək, «rahətlən».

əltürülüxi üçün uningdin qekinip turunglar, dəp yazğanidi.

**16** Xuning bilən Yoab xəhərni kəzitip, Uriyani palwanlar *kəskin soküxkən* yərgə mangdurdı.

**17** Xəhərdiki adəmlər qıkıp, Yoab bilən soküxkənda həlkətin, yəni Dawutning adəmliridin birnəqqisi yıkıldı; Uriyamu əldi.

**18** Yoab adəm əwətip jəngning həmmə wəkəliridin Dawutka həwər bərdi.

**19** U həwərqigə mundak tapılıdı: Padixahka jəngning həmmə wəkəlirini dəp bolqiningda,

**20** əgər padixah əqəzəplinip seningdin: Soküxkənda nemixka xəhər sepiliqə xundak yekin bardinglar? Ularning sepilidin ya atidiqlanlığını bilməmtinqalar?

**21** Yərubbəxətning oɔli Abimələknı kim əltürginini bilməmsən? Bir hotun sepildin uningoqa bir parqə yarəqunqak texini etip, u Təbəz xəhəridə əlmidimu? Nemixka sepiliqə undak yekin bardinglar? — Desə, sən: Silining külliri Hittiy Uriyamu əldi, dəp eytkin — dedi. □ ■

**22** Həwərqi berip Yoab uningoqa tapxurup əwətkən həwərning həmmisini Dawutka dəp bərdi.

**23** Həwərqi Dawutka: Düxmənlər bizdin küqlük kelip, dalada bizgə hujum kıldı; lekin biz ularoqa zərbə berip qekindürüp, xəhərning dərwazisiolıqə қoqlıduğ.

**24** Andin ya atkuqilar sepildin kül-

---

□ **11:21 «Bir hotun sepildin uningoqa bir parqə yarəqunqak texini etip, u ... əlmidimu?»** — bu wəkə «Hak.» 9:50-57də tepilidu. ■ **11:21** Hək. 9:52, 53

hizmətkarliringoşa ya etip, padixahning kulhizmətkarliridin birnəqqini əltürdi. Kulliri Uriyamu əldi — dedi.

**25** Dawut həwərqigə: Yoabka mundak degin: — Bu ix nəziringdə eqir bolmisun, қılıq ya uni ya buni yəydu; xəhərgə bolğan hujumınlarnı қattık қılıp, uni oqlitinglar, dəp eytip uni jür'ətləndürgin — dedi.

**26** Uriyaning ayali eri Uriyaning əlginini anglap, eri üçün matəm tutti.

**27** Matəm künliri ətkəndə Dawut adəm əwətip uni ordisoşa kəltürdi. Xuning bilən u Dawutning ayali bolup, uningoşa bir oqlu tuqdi. Lekin Dawutning kılɔan ixi Pərwərdigarning nəziridə rəzil idi.

## 12

### *Natan pəyəqəmbər Dawutka tənbih beridu*

**1** Pərwərdigar Natanni Dawutning қexiqoşa mangdurdi. U Dawutning қexiqoşa kelip uningoşa mundak dedi: «Bir xəhərdə ikki adəm bar bolup, birsi bay, yənə birsi kəmbəqəl idi.

**2** Bayning intayın tola қoy wə kala padiliri bar idi.

**3** Lekin kəmbəqəlning əzi setiwelip bakkan kiqik bir saqlıq қozidin baxqa bir nərsisi yok idi. Koza kəmbəqəlning əyidə balılıri bilən təng əsüb qong boldi. Koza uning yeginidin yəp, uning iqkinidin iqip, uning ķuqikida uhlidi; uning nəziridə u əz ķizidək idi.

**4** Bir künü bir yoluqi bayningkigə kəldi. Əmma u əzigə kəlgən mehman üçün əzinin qoy yaki kala padiliridin birini yegüzükə təyyar laxka kezi kiyimay, bəlki kəmbəqəlning közisini tarti-welip soyup, kəlgən mehman üçün təyyarlidi».

**5** Dawut buni anglap u kixigə qattik ərzəpləndi. U Natanqa: Pərwərdigarning hayatı bilən *kəsəm kılımənki*, xuni ķilqan adəm əlümgə layıktur!

**6** U həq rəhimdillik kərsətməy bu ixni ķilqini üçün koziqa tət həssə tələm telisun — dedi. □ ■

**7** Natan Dawutka: Sən dəl xu kixidursən! Israilning Hudasi Pərwərdigar mundak dəydu: «Mən seni Israilning üstidə padixah bolqılılı məsih kıldımd wə Saulning қolidin kutkuzdum; ■

**8** Mən oojangning jəmətinə sanga berip, oojangning ayallırını ķuqikingoşa yatkuzup, Israilning jəməti bilən Yəhudanıng jəmətinə sanga bərdim. Əger sən buni az kərgən bolsang, Mən sanga yənə həssiləp berəttim; □

**9** Nemixka Pərwərdigarning sezini kəzgə ilmay, uning nəziridə rəzil bolqanni kıldıng? Sən Hittiy Uriyani kiliq bilən əltürgüzüp, uning ayalını əzünggə ayal kıldıng, sən uni Ammoniy-larning kiliqi bilən kətl kıldıng.

**10** Əmdi sən Meni kəzgə ilmay, Hittiy Uriyanıng ayalını əzünggə ayal ķilqining üçün, kiliq sening əyüngdin ayrılmaydu».

□ **12:6** «*bu ixni ķilqini üçün koziqa tət həssə tələm telisun*» — «Mis.» 22:1ni köründ. ■ **12:6** Mis. 22:1 ■ **12:7**

1Sam. 16:13 □ **12:8** «*Mən oojangning jəmətinə sanga berip, oojangning ayallırını ķuqikingoşa yatkuzup...*» — «*oojang*» Saul padixahnı kərsitidu.

**11** Pərwərdigar mundak dəydu: — «Mana əz əyüngdin sanga yamanlıq kəltürüp, kəzliringning aldida ayalliringni elip, sanga yekin bırsigə berimən, u bolsa küpkündüzdə ayalliring bilən yatidu. ■

**12** Sən bolsang u ixni məhpiy kilding, lekin Mən bu ixni pütkül Israilning aldida kündüzdə kılımən» — dedi.

**13** Dawut Natanqa: — Mən Pərwərdigarning aldida gunah қıldım — dedi. Natan Dawutka: Pərwərdigar həm gunahıngdin etti; sən əlməysən.

**14** Həlbuki, bu ix bilən Pərwərdigarning düxmənlirigə kupurluk қılıxka pursət bərgining üqün, seningdin tuoquloqan oqlul bala qoşum əlidu, — dedi.

**15** Xuning bilən Natan əz əyigə կaytip kətti. Pərwərdigar Uriyaning ayalidin Dawutka tuoquloqan balini xundak urdiki, u қattık kesəl boldı.

**16** Dawut bala həkkidə Hudaqa yelindi. U roza tutup, keçilərdə iqkirigə kirip yerdə dum yatatti.

□

**17** Uning jəmətining aksakalliri կopup uning kəxişa berip, uni yərdin կopurmakqi boldi; lekin u unimidi wə ular bilən tamak yeyixni rət қıldı.

**18** Yəttinqi künü bala əldi. Dawutning hizmətkarlıri bala əldi, degən həwərni uningə berixtin қorķup: «Bala tirik wağıtida padixaḥ

---

■ **12:11** Kan. 28:30; 2Sam. 16:22 □ **12:16 «U roza tutup, keçilərdə iqkirigə kirip yerdə dum yatatti»** — yəki «U roza tutup, keqidə iqkirigə kirip yerdə dum yatti».

bizning səzlirimizgə կulaқ salmidi, əmdi biz կandaқmu uningoqa bala eldi, dəp həwər berimiz? U əzini zəhimləndürüxi mumkin!» — deyixti.

**19** Lekin Dawut hizmətkarlırinin piqirlaxkınıni körüp, balining əlginini uktı. Xunga Dawut hizmətkarlıridin: Bala əldimu? dəp soridi. Ular: Əldi, — dəp jawab bərdi.

**20** Xuning bilən Dawut yərdin կopup, yuyunup, *huxbuy* may bilən məsihlinip, kiyimlirini yənggüxləp, Pərwərdigarning əyigə kirip ibadət կildi; andin əz əyigə կaytip əzığə tamak əkəltürüp yedi.

**21** Hizmətkarlıri uningoqa: Silining bu nemə կiləqənliri? Bala tirik qaoqda roza tutup yiqlidila, lekin bala əlgəndin keyin կopup tamak yedila, — dedi.

**22** U: Mən: «Kim bilsun, Pərwərdigar manga xapaət kərsitip, balini tirik կaldurarmikin» dəp oylap, bala tirik wakitta roza tutup yiqlidim.

**23** Lekin əmdi u əlgəndin keyin nemixka roza tutay? Mən uni yandurup alalaymənmu? Mən uning yenioqa barımən, lekin u yenimoqa yenip keləlməydu, — dedi

**24** Dawut ayali Bat-Xebaqa təsəlli bərdi. U uning կexioqa kirip uning bilən yatti; u bir oqul tuətiwidi, Dawut uni Sulayman dəp atidi. Pərwərdigar uni səydi, □ ■

**25** wə Natan pəyəqəmbər arkılık wəhiy yətküzüp,

---

□ **12:24 «Dawut uni Sulayman dəp atidi»** — «Sulayman» ibraniy tilida «xalom» — aman-tinqlik, hatırjəmlik degən mənidiki səz bilən munasiwətlik. ■ **12:24** 1Tar. 22:9; Mat. 1:6

uningoqa Pərwərdigar üçün «Yədidiya» dəp isim қoydi. □

*Dawutning қoxunliri Ammoniyarlarnı məoqlup  
kilidu*

*1 Tar. 20:1-3*

**26** Yoab Ammoniyarlarning xahsanə paytəhti Rabbahka hujum kılıp uni aldı. ■

**27** Andin Yoab həwərqilərni Dawutning ķexiqə mangdurup: Mən Rabbahka hujum kılıp, xəhərning su bar ķismini aldım.

**28** Həzir sən қaloqan əskərlərni yioqip, xəhərni ķamal kılıp, uni ixqal kılqın; bolmisa mən xəhərni alsam, menin ismim bilən atılıxi mumkin — dedi.

**29** Xunga Dawut həmmə həlkni jəm kılıp, Rabbahka hujum kılıp uni aldı.

**30** U ularning padixahının tajini uning bexidin aldı. Uning üstidiki altunning eçirlioqı bir talant idi, wə uning kəzidə bir gəhər bar idi. Kixilər bu tajni Dawutning bexiqə qiygüzdi, Dawut bolsa u xəhərdin nuroqun olja aldı. □ ■

**31** Əmma u yerdiki həlkni xəhərdin qikirip ularni hərə, haman tepidioqan tırnilar wə təmür paltılar bilən ixlətti yaki humdanda ķattık əmgəkkə saldı; Dawut Ammoniyarlarning həmmə

- **12:25 «Natan pəyəqəmbər arkılık ... uningoqa ... «Yədidiya» dəp isim қoydi»** — «Yədidiya»: «Pərwərdigar seygən», degən mənidə. ■ **12:26 1Tar. 20:1-3 □ 12:30 «altunning eçirlioqı bir talant idi»** — «bir talant» bəlkim 34 kilogramdur. **«uning kəzidə bir gəhər bar idi»** — yəki «uningoqa birnəqqə gəhər կadaldi». ■ **12:30 1Tar. 20:2**

xəhərliridə xundak ķildi; andin Dawut barlık həlk bilən Yerusalemoqa yenip kəldi. □ ■

## 13

*Dawutning ķizi Tamar ziyanķəxlikkə uqraydu*

<sup>1</sup> Dawutning oqlı Abxalomning Tamar degən qiraylıq bir singlisi bar idi. Bu ixlardin keyin, Dawutning oqlı Amnon uningoqa axık bolup қaldı.

<sup>2</sup> Amnon singlisi Tamarning ixtida xunqə dərd tarttiki, u kesəl bolup қaldı. Əmma Tamar tehi ķız idi; xuning bilən Amnonoqa uni bir ix ķılıx mumkin bolmaydiqandək kəründi.

<sup>3</sup> Lakin Amnonning Yonadab isimlik bir dosti bar idi. U Dawutning akisi Ximeahning oqlı idi. Bu Yonadab tolimu hıyligər bir kixi idi.

<sup>4</sup> U Amnonoqa: Sən padixahning oqlı turup, nemixķa kündin küngə bundak jüdəp ketisən? Keni, manga eytip bər, dedi. Amnon uningoqa: Mən inim Abxalomning singlisi Tamaroqa axık boldum, dedi. □

<sup>5</sup> Yonadab uningoqa: Sən aqrip orun tutup, yetip қalıjan boluwal; atang seni kərgili kəlgəndə uningoqa: Singlim Tamar kelip manga tamak

---

□ **12:31 «u ... ularni hərə, haman tepidioqan tırnilar wə temür paltılar bilən ixlətti yaki humdanda ķattık əmgəkkə saldı»** — baxqa birhil tərjimisi: «u ... ularni hərilərning tegigə besip yaki haman tepidioqan tırnilar astioqa yaki paltining astioqa aldi yaki ularni humdandanın ətküzdi» (demək, ularni intayın kiynidi). ■ **12:31 1Tar. 20:3 □ 13:4 «kündin küngə ...»** — ibraniy tilida «ətigəndin ətigəngə...».

bərsun; uning tamak ətkinini kərüxüm üçün, aldimda tamak etip bərsun, mən uning қolidin tamak yəy, dəp eytキン, dedi.

<sup>6</sup> Xuning bilən Amnon yetiwelip əzini kesəl kərsətti. Padixah uni kərgili kəlgəndə, Amnon padixahка: Өtünimən, singlim Tamar bu yərgə kelip, manga ikki қoturmaq təyyar қılıp bərsun, andin mən uning қolidin elip yəy, dedi.

<sup>7</sup> Xuning bilən Dawut ordisiqa adəm əwətip Tamarоja: Səndin ətünimənki, akang Amnonning əyigə berip, uningoqa yegüdək bir nemə təyyarlap bərgin, dəp eytti.

<sup>8</sup> Tamar Amnonning əyigə bardı; u yatkanidi. U un elip yuqurup, қoturmaqlarnı kəz aldida ətti.

<sup>9</sup> Andin u қoturmaqni kazandin elip, uning aldiqa қoydi. Lekin u yigili unimidi; u: — Həmmə adəm mening keximdin qikip kətsun, dedi. Xuning bilən həmmə kixilər uning kexidin qikip kətti.

<sup>10</sup> Andin Amnon Tamarоja: Taamni iqlikiriki hujriqa elip kirgin, andin қolungdin elip yəymən, — dedi. Tamar əzi ətkən қoturmaqni iqlikiriki hujriqa, akisi Amnonning kexiqa elip kirdi.

<sup>11</sup> Tamar ularni uningoqa yegüzüp қoymakçı boluwidi, u uni tutuwelip: I singlim, kəl! Mən bilən yatkin! dedi.

<sup>12</sup> Lekin u uningoqa jawab berip: Yak, i aka, meni nomuska қoymioqin! Israilda bundak ix yok! Sən bundak pəskəxlik kilmioqin!

<sup>13</sup> Mən bu xərməndiqilikni қandağmu kətürüp yürələymən?! Sən bolsang Israilning arisidiki əhməklərdin bolup қalisən. Өtünüp қalay,

pəkət padixahğa desəngla, u meni sanga təwə boluxtin tosimaydu, — dedi.

**14** Lekin u uning səzигə կulaқ salmidi. U uningdin küqlük kelip, uni zorlap ayaq asti կilip uning bilən yatti.

**15** Andin Amnon uningoqa intayin կattik nəprətləndi; uning uningoqa bolqan nəpriti uningoqa bolqan əslidiki muhəbbətidin ziyanə boldi. Amnon uningoqa: Կopup, yokal! — dedi.

**16** Tamar uningoqa: Yak! Meni həydigən gunahıng sən հeli manga կiloqan xu ixtin bəttərdur, dedi. Lekin Amnon uningoqa կulaқ salmidi,

**17** bəlki hizmitidiki yax yigitni qakirip: Bu *hotunni* manga qaplaxturmay, sirtka qikiriwət, andin ixikni taşap կoy, dedi. □

**18** Tamar tolimu rəngdar bir kənglək kiygənidə; qünki padixahning tehi yatlıq bolmioqan կızliri xundak kiyim kiyətti. Amnonning hizmətkarı uni կoqlap qikirip, ixikni tağıwaldi.

**19** Tamar bexioqa kül qeqip, kiygən rəngdar kənglikini yırtıp, կolini bexioqa կoyup yioqliqan peti ketiwatatti.

**20** Akisi Abxalom uningoqa: Akang Amnon sən bilən yattimu? Hazırqə jim turqin, singlim. U sening akang əməsmu? Bu ixni kənglüggə almiqin, — dedi. Tamar akisi Abxalomning əyidə kəngli sunuk հaldə turup կaldı.

**21** Dawut padixahmu bolqan barlıq ixlarni anlap intayin aqqiklandı.

---

□ **13:17 «bu hotunni manga qaplaxturmay...»** — ibraniy tilida «buni manga qaplaxturmay...».

**22** Abxalom bolsa Amnonoqa ya yahxi, ya yaman həq gəp kilmidi. Qünki Abxalom singlisi Tamarni Amnonning horlıqanlığının uni əq kərətti.

### *Abxalom Amnonni əltürirdü*

**23** Toluk ikki yil ətüp, Əfraim oqa yekin Baal-Hazorda Abxalomning kırkioquqılıri köylirini kırkıwatatti; u padixahning həmmə oqlullirini təklip ķildi. □

**24** Abxalom padixahning ķexioqa kelip: Mana külliri ķoylirini kırkitiwatidu, padixah wə hizmətkarlirining silining külliri bilən billə berixini etünimən, — dedi.

**25** Padixah Abxalomoqa: Yak, oqlum, biz həmmimiz barmaylı, sanga eoirqilik qüxüp kalmışsun, — dedi. Abxalom xunqə desimu, u baroqili unimidi, bəlki uningoqa amət tilidi.

**26** Lakin Abxalom: Əgər berixka unimisila, akam Amnonni biz bilən baroqili koysila, — dedi.

Padixah uningdin: Nemixka u sening bilən baridu?» — dəp soridi. □

---

□ **13:23 «ikki yil ətüp,... Baal-Hazorda Abxalomning kırkioquqılıri ķoylirini kırkıwatatti»** — ibraniy tilida: «... ikki yil ətüp,... Abxalomning ...Baal-Hazorda (köy) kırkioquqılıri bar idi». □ **13:26 «Əgər berixka unimisila, akam Amnonni biz bilən baroqili koysila»** — Abxalom atisi Dawutning gumanını ķozələp ķoymaslıq üçün (təkəllup boyiqə) uni awwal təklip kıldı. U padixah қoxulmasalıki mumkin, dəp bilətti (padixah dərwəkə unimidi); xuning bilən u təkəllüp bilən padixahning tunji oqlı Amnonni təklip kılalaytti.

**27** Өмма Abxalom uni көп зорлиғини üçün u Amnonning, xundakla padixaһнинг һәммә оқуllibи ning uning bilən billə berixiоqa қoxuldi.

**28** Abxalom өз оқулamliriоqa buyrup: Səgək turunglar, Amnon xarab iqip hux кәyp bolqanda, мән silergə Amnonni urunglar desəm, uni dərhal өltürünglar. Korkmanglar! Bularni silergə buyruoquqi мән өмәсму? Jür'ətlik bolup baturluk kərsitinglar — dedi.

**29** Xuning bilən Abxalomning oқулamliri Amnonqa Abxalom өзи buyruqandək қildi. Xuan padixaһнинг һәммә оқulliri қopup, hər biri өз қeqirioqa minip қaqtı.

**30** Xundak boldiki, ular tehi yolda қeqip ketiwatқanda, «Abxalom padixaһнинг һәммә оқullirini өltürdi. Ularning һeq biri қalmidi» degən hewər Dawutka yətküzüldi.

**31** Padixaһ қopup kiyimlirini yirtip yerdə dum yatti; uning һәммә қul-hizmətkarliri bolsa kiyimliri yirtik һalda yenida turattı. ■

**32** Өмма Dawutning akisi Ximeahning oғlı Yonadab uningoqa: — Olojam, ular padixaһнинг оқulliri bolqan һәммә yigitlerni өltürdi, dəp hiyal қilmisila. Qunki pəkət Amnon өldi; u ix Amnonning Abxalomning singlisi Tamarni har қilqan kündin baxlap Abxalomning aqzidin qıqarmioqan niyiti idi.

**33** Өmdi oqojam padixaһ «Padixaһнинг һәммә оқulliri өldi» degən oyda bolup kengüllirini biaram қilmisila. Qunki pəkət Amnonla өldi — dedi.

**34** Abxalom bolsa қeqip kətkənidi. *Yerusalemдiki*

kəzətqi oqlam kəriwidi, mana, əqərb təripidin taoqning yenidiki yol bilən nuroqun adəmlər keliwatatti.□

**35** Yonadab padixahqa: Mana, padixahning oqulliri kəldi. Dəl külliri degəndək boldi — dedi.

**36** Səzini tügitip turiwidi, padixahning oqulliri kelip қattık yioqa-zar қildi. Padixah bilən hizmətkarlırimu қattık yioqlaxtı.

**37** Lekin Abxalom bolsa Gəxurning padixahı, Ammihudning oqlı Talmayning ķexioqa bardı. Dawut oqlı üçün hər kuni haza tutup կayqurdi.□

**38** Abxalom ķeqip, Gəxuroqa berip u yerdə üç yil turdi.

**39** Dawut padixahning կəlbı Abxalomning yenioqa berixqa intizar boldı; qünki u Amnonoqa nisbətən təsəlli tapkanidi, qünki u əlgənididi.□

## 14

### *Abxalom Yerusaleməqəja կaytip kelidu*

- 
- **13:34 «əqərb təripidin...»** — yaki «uning kəyni təripidin...». □ **13:37 «Abxalom bolsa Gəxurning padixahı, Ammihudning oqlı Talmayning ķexioqa bardı»** — Talmay Abxalomning qong atisi (apisining atisi) idi («1Tar.» 2:3).
  - **13:39 «Dawut padixahning կəlbı Abxalomning yenioqa berixqa intizar boldı»** — bu ayətning biringi kismi toqrluluk baxka birhil qüxənqə: «Dawut padixah կəlbidə «mən qikip Abxalomni uray» degən niyəttin yenip կaldi».

**1** Өmdi Zəruiyaning oqlı Yoab padixah қəlbining Abxalomqa təlmüriwatlıqlığını baykıdi. □

**2** Xuning üçün Yoab Təkoaaqa adəm əwətip u yərdin danixmən bir hotunni əkəldürüp uningoşa: Səndin ətünəy, əzüngni matəm tutkan kixidək kərsitip қarılık kiyimi kiyip, əzüngni ətirlik may bilən yaqlimay, bəlki əzüngni əlgüqi üçün uzun wakit hazırlar bolğan ayaldək kılıp □

**3** *Dawut* padixahning ķexioşa berip uningoşa mundak degin, — dedi.

Xundak kılıp, Yoab deməkqi bolğanlırini u aylaloşa əgətti.

**4** Xuning bilən Təkoalıq bu ayal padixahning aldioşa berip, təzim kılıp, bax urup: I padixahım, meni կutկuziwaloqayla, — dedi.

**5** Padixah uningdin: Nemə dərdində bar? dəp soridi. U jawap berip: Mən dərwəkə bir tul hotunmən! Erim əlüp kətti;

**6** Dedəklirining ikki oqlı bar idi. İkkisi etizlikta uruxup ķılıp, arioşa qüxidioqan adəm bolmioqaqka, biri yənə birini urup əltürüp կoydi.

□ **14:1 «...Yoab padixah қəlbining Abxalomqa təlmüriwatlıqlığını baykıdi»** — baxka birhil tərjimisi: «...Yoab padixah қəlbining Abxalomqa əq bolğanlığını baykıdi». Bırak Yoabning ixlətkən tədbiridin (2-23) қarioqanda, bizning tərjimimizni xu əhwaloşa bəkrək maslixidu, dəp karayımız. □ **14:2 «əzüngni ətirlik may bilən yaqlimay,...»**

— iibraniy tilida «əzüngni ətirlik may bilən məsihliməy,...». Kona zamanlarda ottura xərkətiki əllər arısida kixilərdə (ərlər wə ayallardimu) yüzlərini ətirlik may bilən sürüx aditi bar idi. Lekin matəm tutkanlar կayoqunu bildürük üçün xundak kılmayıttı.

**7** Mana, hazır pütün əydikilər dedəklirigə қарxi қopup, inisini əltürginini bizgə tutup bərgin; inisining jenini elip, kətl қiloqını üçün biz janoqa jan alımız. Xuning bilənmu miras aloquqını yokitimiz, dəwatidu. Ular xundak қilip yalouz қalıqan qooqlumni əqürüp, erimgə nə nam nə yər yüzidə əwladmu қalduroqılı қoymaydu, — dedi.

**8** Padixah ayaloqa: Өyünggə baroqin, mən əhwaloqa қarap sən tootruluk həküm qikirimən, — dedi.

**9** Təkoalik ayal padixahqə: I, oqojam padixah, bu ixta gunaqli bolsa, həmmisi mening bilən atamning jəməti üstidə bolsun, padixah wə uning təhti bilən munasiwətsiz bolsun, — dedi. □

**10** Padixah: Birər kim sanga *bu tootruluk* gəp kilsa, uni mening ķeximoqa elip kəlgin, u seni yənə awarə kilmaydiqan bolidu, — dedi.

**11** Ayal jawab berip: Undakta padixah Pərwərdigar Hudalirini yad қiloqayla, қanoqa қan intikam aloquqilar ning oqlumni yokatmaslıki üçün, ularning һalak қiliqioqa yol қoymioqayla, — dedi. Padixah: Pərwərdigarning hayatı bilən kəsəm қlimənki, Sening oqlungning bir tal qeqi yərgə

---

□ **14:9 «bu ixta gunaqli bolsa,...»** — Musa pəyəqəmbərgə qüxürülgən қanun boyiqə, birsi baxqə birsini bikardin-bikar əltürgən bolsa, əltürülgüqining yekin uruk-tuoqkanlirining uning üçün kısas elix һoküki bar idi («Qəl.» 35:9-34). Birsi birərsini tasadipyiliktin əltürüp қoysa, əltürgüqi kixi qətəlgə yaki «panahlık xəhiri»gə қaçsa bolatti. Əmma muxu yerdə padixah xu ayalning tuoqkanlirining «kısas elix»tin ibarət қanunluq һokükinə tosmakçı bolidu. Keyin u xuni biliduki, həmmə sözlər pəkət bir təmsildur, halas.

qüxməydu, — dedi. □

**12** Lekin ayal: Dedəkliri oojam padixahka yənə bir səzni degili կoyəlayla, dewidi, u: Eytkin — dedi.

**13** Ayal yənə mundak dedi: Əmdi sili nemixka Hudanıng həlkigə xuningə qəhxax ziyanlıq bir ixni niyət կildila? Padixah xu gezi bilən əzini gunahkar kılıp bekitiwaitidu, qünki u əzi palioğan kixini կayturup əkəlmidi.

**14** Dərwəkə həmmimiz qoqum əlüp, yərgə təkulgən, kaytidin yioqiwalıqli bolmaydiqan sudək bolımız. Lekin Huda adəmning jenini elixka əməs, bəlki Əz palanoqinini Əzigə կayturup əkilixkə ilaj կilidu. □

**15** Əməliyəttə, mening oojam padixahka xu ix tooqrısının səz kılqılı keliximning səwəbi, həlk meni կorkətti. Lekin dedəkliri: Bu gəpni padixahka eytay! Padixah bəlkim əz qərisining iltimasını bəja kəltürər, degən oyda boldı.

**16** Qünki padixah anglix mumkin, qərisini həm oqlumni Hudanıng mirasının təng yokatmakçı boləqan kixinin qolidin kutkuzup կalar. □

**17** Xunga dedəkliri, oojam padixahının səzi manga aramlık berər, dəp oyldidim. Qünki

---

□ **14:11 «padixah Pərvərdigar Hudalirini yad կiloqayla...»** — degənnin mənisi bəlkim «padixah Pərvərdigarning nami bilən kəsəm կiloqayla...». □ **14:14 «Huda... palanoqinini**

**Əzigə կayturup əkilixkə ilaj կilidu»** — ibraniy tilida: «Huda... Əzining palioğinini Əzidin palandi կaliwərməslikigə ilaj կilidu» degən səz bilən ipadilinidu. □ **14:16 «Hudan-**

**ing mirasi»** — xübhisizki, tul hotun wə oqlıqa (Hudanıng birnəqqə dəwr ilgiri Israil həlkiniŋ ejdadlıriqə tapxuroqan kərsətmisigə asasən) («Yə.» 12:7 կatarlıqlar) miras կalqan zeminini kərsitudu.

ojojam padixah Hudaning bir pərixtisidək yahxiyamanni pərk ətküqidur. Pərwərdigar Hudaliri sili bilən billə bolqay!

**18** Padixah ayalıja jawab berip: Səndin etünimənki, mən səndin sorimakçı bolqan ixni məndin yoxurmıqlaysən, dedi. Ayal: Ojojam padixah sez kilsila, dedi.

**19** Padixah: Bu gəpliringning həmmisi Yoabning kərsətmisimu, կəndak? — dedi. Ayal jawab berip: I, ojojam padixah, silining janlıri bilən kəsəm kəlimənki, ojojam padixah eytənərli ongərimu, soloqimu կaymaydiqan həkikəttur. Dərwəkə silining külliri Yoab manga xuni tapılap, bu sezlərni dedəklirining aqziqla saldı. □

**20** Yoabning bundak kılıxi bu ixni həl kılıx üçün idi. Ojojamning danalığı Hudaning bir pərixtisiningkidək ikən, zemində yüz beriwatkan həmmə ixlarnı bilidikən, — dedi.

**21** Xuning bilən padixah Yoabka: Makul! Mana, bu ixka ijazət bərdim. Berip u yigit Abxalomni elip kəlgin, dedi.

**22** Yoab yərgə yıkılıp bax urup, padixahka bəhtbərikət tilidi. Andın Yoab: I ojojam padixah, əz կulungning təlipigə ijazət bərginingdin, əz կulungning sening aldingda iltipat tapkinini bugün bildim, — dedi.

**23** Andın Yoab қozqılıp, Gəxuroqa berip Abxalomni Yerusalemıja elip kəldi.

---

□ **14:19 «Yoabning kərsətmisi»** — ibraniy tilida: «Yoabning կոլի». **«ojojam padixah eytənərları ongərimu, soloqimu կaymaydiqan həkikəttur»** — ibraniy tilida «Birsi ojojam padixah eytənərliridin ongərimu, soloqimu burulsa, u həkikəttə turmaydu».

**24** Əmma padixah: — U mening yüzümni kərməy, əz əyigə barsun, degənidi. Xunga Abxalom padixahning yüzini kərməy, əz əyigə kətti.

**25** Əmdi pütkül Israil təwəsidə Abxalomdək qiraylik dəp mahtalqan adəm yok idi. Tapinidin tartip qokkusioqıqə uningda həq əyib yok idi.

**26** Uning qeqini qüxürgəndə (u hər yilning ahirida qeqini qüxürətti; qeqi eçirlixip kətkəqkə, xunga uni qüxürətti), qeqini padixahning «əlqəm taraza»si bilən tartsa ikki yüz xəkəl qılıcattı. □

**27** Abxalomdin üq oşul wə Tamar isimlik bir kız tuquldi. Kizi tolimu qiraylik idi.

**28** Abxalom padixahning yüzini kərməy, Yerusalemdə toptooqra ikki yil toxküqə turdi;

**29** Abxalom Yoabka adəm mangdurup, əzini padixahning ķexioqa əwətixini ətündi, əmma u kəlgili unimidi. Abxalom ikkinçi kətim uning yenioqa adəm əwətti, lekin Yoab kelixni halimidi.

**30** Xuning bilən Abxalom əz hizmətkarliriqa: — Yoabning meningkigə yandax arpa teriklik bir parqə etizlikqi bar. Berip uningoqa ot կoyunglar, dəp buyrudi. Xundak ķılıp, Abxalomning hizmətkarliri Yoabning bu bir parqə etizlikməqa ot կoydi.

**31** Andin Yoab կozqılıp Abxalomning əyigə kirip uningdin: Nemixka hizmətkarliring etizlikməqa ot կoydi! — dəp soridi.

**32** Abxalom Yoabka jawab berip: Mana, mən sanga adəm əwətip: Կeximəqa kəlsun,

---

□ **14:26 «ikki yüz xəkəl»** — 1.4 kilogram boluxi mumkin.

andin padixahning қexioqa manga wakalitən baroquzup uningoqa: Mən nemixka Gəxurdın yenip kəlgəndimən? U yerdə қalsam, yahxi bolattikən, dəp eytkuzmakçı idim. Əmdi padixah bilən didarlaxsam dəymən; məndə kəbiqlik bolsa, u meni oltürsun, — dedi.

<sup>33</sup> Xuning bilən Yoab padixahning қexioqa berip, uningoqa bu həwərni yətküzdi. Padixah Abxalomni qakirdi; u padixahning қexioqa kəlip, padixahning aldida təzim ķilip bax urdi; padixah Abxalomni səydi.

## 15

### *Abxalom padixahka isyan kətüridi*

<sup>1</sup> Bu ixlardin keyin Abxalom əzigə jəng hərwisi bilən atlarnı təyyarlatti həm əz aldida yügürdioqan əllik əskərni bekitti.

<sup>2</sup> Abxalom tang səhərdə կopup, dərwazişa baridioqan yolning yenida turatti. Қaqan birsi dəwayimni kəssun dəp, padixahka ərz tutkılı kəlsə, Abxalom uni qakirip: Sən kaysi xəhərdin kəlding, — dəp soraytti. U kixi: Қulung Israilning palanqi kəbilisidin kəldi, desə,

<sup>3</sup> Abxalom uningoqa: Mana, dəwayinglər durus wə hək ikən, lekin padixah təripidin əzigə wakalitən ərzingni anglaxka կoyulqan adəm yok, dəytti.

<sup>4</sup> Andin Abxalom yənə: Kaxki, mən zemində sorakçı ķilinsam'idi, hər kimning ərzi yaki dəwayi

bolup, mening ķeximoqa kəlsə, uningoqa adalət kərsitəttim! — dəyttil.

**5** Birkim uningoqa təzim ķilojili aldiqqa barsa, Abxalom қolını uzutup, uni tutup seyətti.

**6** Abxalom xundak ķilip padixahning həküm qırkırixioqa kəlgən Israilning hərbir adəmlirinинг kəngüllirini utuwalatti.

**7** Tət yil etkəndə, Abxalom padixahka: Mening Həbronda Pərwərdigarqa iğkən kəsimimni ada ķilixim üçün, xu yərgə berixkə ijazət bərsəng;

□

**8** qünki ķulung Suriyədiki Gəxurda turqinimda kəsəm iqip: Əgər Pərwərdigar meni Yerusalem oqa қaytursa, mən Pərwərdigarqa ibadət ķilimən, dəp eytqanidi, — dedi.

**9** Padixah uningoqa: Tinq-amən berip kəlgin, dewidi, u қozojılıp Həbron oqa kətti.

**10** Lekin Abxalom Israilning həmmə ķəbililirigə məhpiy əlqilərni mangdurup: Burqa awazini angloqininglarda: «Abxalom Həbronda padixah boldı!» dəp elan ķilinglar, dedi.

**11** Əmdi ikki yüz adəm təklip bilən Abxalom bilən birgə Yerusalemın baroqanidi. Ular həkikiy əhwaldin bihəwər bolqalaqka, saddilik bilən baroqanidi.

**12** Abxalom ķurbanlıq etküzgəndə, u adəm əwətip Dawutning məslihətqisi bolqan Gilohluq Ahitofəlni əz xəhiri Gilohdin elip kəldi. Xuning bilən kəst baroqanseri küqəydi, Abxalom oqa əgəxkənlər baroqanseri kəpüyüwatattı.

□ **15:7 «tət yil etkəndə...»** — bəzi kona kəqürmilərdə «kırık yil etkəndə...» deyildid. Bu bəlkim kəqürmiqining hatalığından bolqan.

### *Dawut Yerusalemdin қақиду*

13 Dawutka bir həwərqi kelip: Israilning adəmlirining kengülliri Abxalomqa mayil boldi, — dedi.

14 Xuning bilən Dawut Yerusalemda uning bilən boloqan həmmə қul-hizmətkarlırioqa: Kopup қaқaylı! Bolmisa, Abxalomdin қutulalmaymız. Ittik ketəyli; bolmisa, u tuyuksız üstimizgə besip kelip, bizgə bala kəltürüp xəhər həlkini kiliq bisi bilən uridu, dedi.

15 Padixahning қul-hizmətkarlıri padixahqə: Ojojam padixah nemə bekitsə, xuni kılımız, dedi.

16 Xuning bilən padixah pütün ailisidikilərni elip, qıkip kətti; əmma padixah kenizəkliridin onni ordioqa қaraxqa köydi.

17 Padixah qıkip kətkəndə həmmə həlk uningoqa əgəxti; ular Bəyt-Mərhəkta turup қaldı. □

18 Həmmə hizmətkarlıri uning bilən billə *Kidron ekinidin* ətüwatatti; barlıq Kərətiylər, barlıq Pələtiylər, barlıq Gatlıqlar, yəni Gat xəhəridin qıkip uningoqa əgəxkən altə yüz adəm padixahning aldida mangatti. □ ■

19 Padixah Gatlıq Ittayoqa: Sən nemixqə biz bilən barisən? Yenip berip padixahning ķexida turoqın; qünkü sən eż yurtungdin musapir bolup

□ 15:17 «**Bəyt-Mərhək**» — yaki «yıraklıki orda». □ 15:18 «**Kidron dəryasidin**» — bu sezlər ibraniy tekistidə yok, lekin «ətüwatatti» degən söz bu mənini kərsitudu (23-ayətni kərüng). Kidron ekini Yerusalemning xərkij təripigə yekin bolup, Iordan dəryasıqə manganda uningdin ətüxi kerək. ■ 15:18 2Sam. 8:18; 1Pad. 1:38; 1Tar. 18:17

palanqansən. □

**20** Sən pəkət tünügünla kəlding, mən bugün qandaqsıgə seni əzüm bilən billə sərsan ķilay? Mən bolsam, nəgə baralisam, xu yərgə barimən. Kərindaxliringni elip yenip kətkin; Hudanıng rəhim-xərpəti wə həkikiti sanga yar bolqay! — dedi.

**21** Lekin Ittay padixahka jawab berip: Pərwərdigarning hayatı bilən wə oqojam padixahning hayatı bilən kəsəm ķilimənki, məyli həyat yaki mamat bolsun, oqojam padixah kəyərdə bolsa, ķulung xu yərdimu bolidu! — dedi.

**22** Dawut Ittayoqa: Əmdi sənmu berip *ekindin* ətkin, dedi. Xuning bilən Gatlıq Ittay həmmə adəmliri wə uning bilən mangolən barlıq bala-qakılıri etüp kətti. □

**23** Həmmə həlk etüwatlıkanda, pütkül xu yurttik-ilər ķattık awaz bilən yiqlidi. Padixah əzimu Kidron ekinidin ətkəndə, barlıq həlk qəllük təripigə қarap yol aldı. ■

**24** Wə mana, Zadok bilən Lawiyarmu Hudanıng əhdə sandukını kətürüp billə kəldi; ular Hudanıng əhdə sandukını yerdə կoydi. Barlıq həlk xəhərdin qıkip ətküqə Abiyatar bolsa, қurbanlıklarnı sunup turatti. □

□ **15:19 «yenip berip padixahning ķexida turoqin...»**

— Dawut «padixah» degən sözni ixlitip, Abxalom «yengi padixah»ni kərsitudu. 34-ayətnimu kərüng. □ **15:22 «ekindin ətkin»** — bəlki Kidron dəryasidin (23-ayətni kərüng). ■ **15:23**

Yh. 18:1 □ **15:24 «Barlıq həlk xəhərdin qıkip ətküqə Abiyatar bolsa, қurbanlıklarnı sunup turatti»** — baxqa birhil tərjemisi: «Barlıq həlk xəhərdin qıkip ətküqə Abiyatar saklap turup, andin etti».

**25** Padixah Zadokqa: Hudaning əhdə sandukını xəhərgə yandurup elip kirgin. Mən əgər Pərwərdigarning kəzlinidə iltipat tapsam, U qoқum meni yandurup kelidu wə U manga əhdə sandukını wə Əz makanini yənə kərgüzidü;

**26** lekin U mening toqramda: Səndin hursənlikim yok, desə, mana mən; U meni қandaқ қılıxni layık kərsə, xundaқ қılsun, — dedi.

**27** Padixah kaһin Zadokqa: Sən aldin kərgüqi əməsmu? Sən wə eз oqlung Ahimaaz wə Abiyatarning oqlı Yonatan, yəni ikkinglarning ikki oqlunglar sanga həmrəh bolup tinq-aman xəhərgə kaytキン.

**28** Mana, mən silərdin həwər kəlgüqə qəldiki ətkəllərdə kütüp turay, — dedi.

**29** Xuning bilən Zadok bilən Abiyatar Hudaning əhdə sandukını Yerusalemqa կayturup berip, u yərdə қaldı.

**30** Lekin Dawut Zəytun teoziqa qıkkanda, bexini yepip yalang ayaq bolup yiqlawatatti; uning bilən bolqan həmmə həlkning hərbiri bexini yepip yiqlap qikqiatatti.

**31** Birsi kelip Dawutqa: Aһitofəlmu Abxalomning kəstigə қatnaxkanlar iqidə ikən, dedi. Xuning bilən Dawut dua қilip: I Pərwərdigar, Aһitofəlning məslihətini əhməkanılıkkə aylan-duroqaysən, dedi.

**32** Dawut taqning qoқkisiqa, yəni adəttə u məhsus Hudaqa ibadət қılıdiqan jayqa yətkəndə, Arkilik Huxay toni yırtık, bexiqa topa-qang qeqilqan haldə uning aldiqa kəldi.

**33** Dawut uningqa: Mening bilən barsang,

manga yük bolup қalisən;

<sup>34</sup> lekin xəhərgə қaytip berip Abxalomqa: I padixah, mən bügüngə կədər atangning kul-hizmətkari bolqandək, əmdi sening kul-hizmətkaring bolay, disəng, sən mən üçün Ahitofelning məslihətini bikar kiliwetələysən.

<sup>35</sup> Mana Zadok wə Abiyatar degən kahinlarmu xu yerdə sən bilən billə bolidu əməsmu? Padixahning ordisidin nemə anglisang, Zadok bilən Abiyatar kahinlarqa eytkin.

<sup>36</sup> mana, ularning ikki oqlı, yəni Zadokning oqlı Ahimaaz bilən Abiyatarning oqlı Yonatanmu xu yerdə ularning yenida turidu. Hərnemə anglisang, ular arkılık manga həwər yətküzgin — dedi.

<sup>37</sup> Xuning bilən Dawutning dosti Ҳuxay xəhərgə bardi; Abxalommu dəl xu qaoqla Yerusalemqa kirdi.

## 16

### *Dawut Zibadin sowoqatlarnı қobul қılıdu*

<sup>1</sup> Dawut taoqning qokkisidin əmdila etüxicə Məfiboxətning hizmətkari Ziba ikki yüz nan, bir yüz kixmix poxkili, yüz yazılık mewə poxkili wə bir tulum xarabni ikki exəkkə artip uning aldioqa qıktı. □

<sup>2</sup> Padixah Zibaqa: Bularni nemə üçün əkelding? dedi. Ziba: Exəklərni padixahning ailisidikilər menixi üçün, nanlar bilən yazılık miwilərni

---

□ **16:1 «yüz yazılık mewə poxkili»** — yaki «yüz ənjür poxkili».

оулamlarning yeyixi üçün, xarabni qeldə həriп kətkənlərning iqixi üçün əkəldim — dedi.

**3** Padixah: Олоjangning oqlı nədə? — dəp soridi. Ziba padixahka jawab berip: U yənilə Yerusalemda қaldı, qünki u: Bugün Israil jəmətidikilər atamning padixahlığını manga yandurup beridu, dəp olturidu — dedi. ■

**4** Padixah Zibaqa: Mana Məfiboxətning həmmisi sanga təwə bolsun, dewidi, Ziba: Mən siligə təzim қilimən; silining aldilirida iltipat tapsam, i qojam padixah, — dedi.

**5** Dawut padixah Bahurimoqa kəlgəndə, mana Saulning jəmətidin bolqan, Geraning oqlı Ximəy isimlik bir adəm xu yərdin uning aldiqa qıkçı; u bu yakka kəlgəq kimdu birini қarəqawatattı. ■

**6** U Dawutning əzигə wə Dawut padixahning barlıq hizmətkarlarioqa қarap taxlarni attı; həmmə həlk bilən barlıq palwanlar padixahning ong təripidə wə sol təripidə turattı.

**7** Ximəy қarəqap: Yoқal, yoқal, həy sən қanhор, iplas! □

**8** Sən Saulning ornida padixah boldung, lekin Pərwərdigar uning jəmətinin qenini sening bexingoqa kayturdi; əmdi Pərwərdigar padixahlığni oqlung Abxalomning қoliqa bərdi; mana, əzüngning rəzilliking sening üstünggə qüxti, qünki sən bir қanhorsən! — dedi.

**9** Zəruiyaning oqlı Abixay padixahka: Nemixka

---

■ **16:3** 2Sam. 19:27 ■ **16:5** 1Pad. 2:8 □ **16:7** «**həy sən қanhор, iplas!**» — «iplas» ibraniy tilida: «Iblis (Beliyal)ning oqlı».

bu өлük it օojam padixahni қароғисун? U yərgə berip uning bexini kəskili manga ijazət bərgəysən! — dedi.■

**10** Lekin padixah: I Zəruiyaning oqulliri, mening bilən nemə karinglar? U қароғisa қароғисун! Əgər Pərwərdigar uningoşa, Dawutni қароғiojin, dəp eytən bolsa, undakta kim uningoşa: Nemixkə bundak қilisən? — deyəlisun?

**11** Dawut Abixayοqa wə barlik hizmətkarlirioqa: Mana əz puxtumdin bolqan oqlum mening jenimni izdigən yerdə, bu Binyamin kixi uningdin artukraq kilmamdu? Uni қarоғioqli կoyοqin, qünki Pərwərdigar uningoşa xundak buyruptu.

**12** Pərwərdigar bəlkim mening dərdririmni nəzirigə elip, bu adəmning bugün meni қarоғioqanlırinining ornida manga yahxılık yandurar, dedi.

**13** Xuning bilən Dawut əz adəmliri bilən yolda mengiwərdi. Ximəy bolsa Dawutning uduldiki taoq baqrıda mangοaq қarоqaytti həm tax etip topa-qang qaqqatti.

**14** Padixah wə uning bilən bolqan həlkning həmmisi ھerip, mənzilgə baroqanda u yerdə aram aldi.

### *Ahitofəlning məslihəti*

**15** Əmdi Abxalom barlik Israillar bilən Yerusalemoşa kəldi; Ahitofəl uning bilən billə idi.

---

■ **16:9** 1Sam. 24:15; 2Sam. 9:8

**16** Dawutning dosti arkilik Huxay Abxalomning қеңиңя көлгөндө, у Abxalom оға: Padixah yaxisun! Padixah yaxisun! — dedi.

**17** Abxalom Huxay оға: Bu sening dostung оға көрситидіңан һиммитингму? Nemixқа dostung bilən barmiding? — dedi.

**18** Huxay Abxalom оға: Yak, undak өмәс, бөлки Pərwərdigar wə bu həlk həmdə Israillarning һөммиси kimni tallisa, мән uningoға тәwə bolay wə uning yenida turimən.

**19** Xuningdin baxқа kimning hizmitidə bolay? Uning oqlining қеңида hizmət қilmamdim? Sening atangning қеңида hizmət қiloqandək, өmdi sening қеңингда hizmət қılay, — dedi.

**20** Andin Abxalom Ahitofəlgə: Məslihətlixip yol kөrsitinglar; қандак қilsaq bolar? — dedi.

**21** Ahitofəl Abxalom оға: Atangning ordisi оға қариялық қоюған kenizəkliri bilən billə yatkin; xuning bilən pütkül Israil sening өзүнгни atangoға nəprətlik қiloqanlıqingni anglaydu; xundak қılıp sanga əgəxkənlərning қolliri küqləndürüldi, dedi.

**22** Xuning bilən ular Abxalom üçün ordining əgzisidə bir qedir tiki; Abxalom һөммə Israillining көzliri aldida өз atisining kenizəkliri bilən billə boldi.

**23** U künlərdə Ahitofəlning bərgən məslihəti huddi kixi Hudadin sorap erixkən səz-kalamdək hesablinatti. Uning Dawutka wə Abxalom оға bərgən һөммə məslihətimu həm xundak karilatti.

# 17

## *Aḥītōfēlning məslīḥəti bikar kılınidu*

- <sup>1</sup> Ahitofel Abxalomqa: Manga on ikki ming adəmni talliwelixka ruhsət bərsəng, mən bugün keçə qozqolip, Dawutni қoqlay;
- <sup>2</sup> Mən uning üstigə qüxkinimdə u hərip, қolliri ajiz bolidu; mən uni alakzadə kiliwetimən, xundakla uning bilən bolqan barlıq həlk қaqidu. Mən pəkət padixahnila urup əltürimən,
- <sup>3</sup> andin həmmə həlkni sanga bekindurup kayturimən. Sən izdigən adəm yokalsa, həmmə həlk sening ķexingoqa կaytidu; xuning bilən həmmə həlk aman-esən қalidu, dedi.□
- <sup>4</sup> Bu məslihət Abxalomqa wə Israilning barlıq akşakallirioqa yakçı,
- <sup>5</sup> lekin Abxalom: Arkilik Huxaynimu qakiringlar; uning səzinimu anglaylı, — dedi.
- <sup>6</sup> Huxay Abxalomning ķexioqa kəlgəndə, Abxalom uningoqa: Ahitofel mundak-mundak eytti; u degəndək қılaylimu? Bolmisa, sən bir məslihət bərgin, — dedi.
- <sup>7</sup> Huxay Abxalomqa: Ahitofelning bu wakitta bərgən məslihəti yahxi əməs, — dedi.
- <sup>8</sup> Huxay yənə mundak dedi: «Sən atang bilən adəmlirini bilisənoqu — ular palwanlardur, hazır daladiki baliliridin juda kılinoğan qixi eyiktek pəyli yaman. Atang bolsa həkikiy jəngqidur, eż adəmliri bilən birgə konmaydu.

---

□ **17:3 «Sən izdigən adəm yokalsa, həmmə həlk sening ķexingoqa կaytidu»** — ibraniy tilida: «Barlıq adəmning kaytip kelisi, sən izdigən adəmning jenioqa barawərdur».

<sup>9</sup> Mana u hazır bir oqarda ya baxqa bir yerdə məkünüwaloqan bolsa kerək. Mubada u awval həlkimiz üstigə qüxsə xuni anglioqan hərkim: Abxalomoqa əgəxkənlər kiroqinqılıkka uqraptu, — dəydu. □

<sup>10</sup> U wakitta hətta xir yürək palwanlarning yürəklirim su bolup ketidu; qunki pütkül Israil atangning batur ikənlikini, xundakla uningoşa əgəxkənlərningmu palwan ikənlikini bilidu.

<sup>11</sup> Xunga məslihətim xuki, pütkül Israil Dandin tartip Bəər-Xebaəriqə sening ķexingoşa tez yiqlisun (ular dengizdiki կumlardək kəptur!). Sən əzüng ularni baxlap jənggə qikkin.

<sup>12</sup> Biz uni kəyərdə tapsak, xəbnəm yərgə qüvkəndək uning üstigə qüxəyli. Xuning bilən uning əzi wə uning bilən bolqan kixilərdin həq kimmu կalmaydu.

<sup>13</sup> Əgər u bir xəhərgə kiriwalsimu, pütkül Israil xu yərgə arqamqılarni elip kelip, xəhərni hətta uningdiki kiqik xeoqil-taxlarnimu կaldurmay sərəp əkilip, dərya jiloqisiqa taxliwetimiz».

<sup>14</sup> Abxalom bilən Israilning həmmə adəmliri: Arkilik Huxayning məslihəti Ahitofəlning məslihətidin yahxi ikən, deyixti. Qunki Pərwərdigar Abxalomning bexioşa bala kəlsun dəp, Ahitofəlning yahxi məslihətinə bikar կlinixini bekitkənidi.

<sup>15</sup> Huxay Zadok bilən Abiyatar kahinlarqa: Ahitofəlning Abxalom bilən Israilning akşakallırıqə bərgən məslihəti mundak-

---

□ **17:9 «Mubada u awval həlkimiz üstigə qüxsə...»** — yaki «Dəsləptə həlk(imiz)din nəqqisi yıqlıp əltürülsə,...»

mundak, əmma mening məslihətim bolsa mundak-mundak;

**16** hazır silər dərħal adəm əwətip Dawutka: Bu keqidə qəlning keqikliridə konmay, bəlki tez ətüp ketinglar, bolmisa padixah wə uning bilən bolğan həmmə həlk ħalak boluxi mumkin, dəp yətküzünglar — dedi.

**17** U wakitta Yonatan bilən Ahimaaz Ən-Rogeldə kütüp turatti; ular baxķilarning kərüp қalmaslikı üçün xəhərgə kirmidi; bir dedəkning qikip ularoqa həwər berixi bekitildi. Ular berip Dawut padixahka həwərni yətküzdi.

**18** Lekin bir yax yigit ularnı kərüp kelip, Abxalom ola dəp կoydi. Əmma bu ikkiylən ittik berip, Bahurimdiki bir adəmning əyigə kirdi. Bu adəmning həylisida կuduk bar idi; ular xuningoqa qüxüp yoxurundi.

**19** Uning ayali կudukning aəzioqa yapkuqini yepip üstigə sokulqan buoqdayni təküp կoydi; xuning bilən həq ix axkarilanmidi.

**20** Abxalomning hizmətkarları əygə kirip ayalning կexioqa kelip: Ahimaaz bilən Yonatan kəyərdə? — dəp soridi. Ayal: Ular eriktin ətüp kətti, dedi. Kəlgənlər ularnı izdəp tapalmay, Yerusalem ola կayıtip kətti.

**21** Ular kətkəndin keyin, bu ikkiylən կuduktin qikip, berip Dawut padixahka həwər bərdi. Ular Dawutka: Kopup, sudin ətkin; qunki Ahitofəl seni tutux üçün xundak məslihət beriptu, — dedi.

**22** Xuning bilən Dawut wə uning bilən bolğan barlıq həlk қozqılıp Iordan dəryasidin etti; tang atkuqə Iordan dəryasidin ətmigən həqkim

ḳalmidi.

**23** Aḥitofəl əz məslihətini ḥobul ḫilmioqanlığını kərüp exikini tokup, əz xəhīridiki əyigə berip, əyidikilərgə wəsiyət tapxuroqandin keyin, esilip əliwaldi. U əz atisining kəbrisidə dəpnə kılindi.

**24** Xu arılıkta Dawut Maḥanaimoqa yetip kəlgənidi, Abxalom wə uning bilən bolqan Israilning həmmə adəmlirimu Iordan dəryasidin etüp bolqanidi.

**25** Abxalom Yoabning ornida Amasani ḳoxunning üstigə sərdar kılıp ḳoydi. Amasa bolsa Yitra isimlik bir Israillik kixining oqlı idi. U kixi Naḥaxning ḳizi Abigail bilən yekinqılıq kılqanidi. Naḥax Yoabning anisi Zəruiya bilən aqa-singil idi.

**26** Israil bilən Abxalom Gileadning zeminida bargah tiki.

**27** Dawut Maḥanaimoqa yetip kəlgəndə, Ammoniyarning Rabbah xəhīridin bolqan Naḥaxning oqlı Xobi bilən Lo-Dibarlıq Ammiəlning oqlı Makir wə Rogelimdin bolqan Gileadlıq Barzillay degənlər ■

**28** yotkan-kərpə, das, ḳaqa-ḳuqa, buqday, arpa, un, ḳomaq, purqak, ḳızıl max, ḳuruqan purqaklar,

**29** həsəl, ḳaymak wə ḳoylarnı kəltürüp, kala sütidə ḳilinoqan ḳurut-irimqik ḳatarlıklarnı Dawut bilən həlkə yeyix üçün elip kəldi, qünki ular: Xübhisizki, həlk qəldə hərip-eqip, ussap kətkəndü, dəp oylioqanidi.

# 18

## *Abxalomning əlüxi*

<sup>1</sup> Dawut əzi bilən bolqan həlkni yiçip editlidi wə ularning üstigə mingbexi bilən yüzbexi köydi.

<sup>2</sup> Andin Dawut həlkni üç bələkkə bəlüp jənggə qıqardi; birinqi bələknii Yoabning kol astida, iikkingi bələknii Zəruiyaning oqlı, Yoabning inisi Abixayning kol astida wə üçinqi bələknii Gatlik Ittayning kol astida köydi. Padixah həlkə: Bərhək, mənmu silər bilən jənggə qıkimən, dedi.

<sup>3</sup> Lekin həlk: Sili qıkmisila, əgər biz қaqsak düxmən bizgə pərwa kılmayıdu; hətta yerimimiz əlüp kətsəkmə bizgə pərwa kılmayıdu. Qünki əzliri bizning on mingimizgə barawər bolila. Yahxisi sili xəhərdə turup bizgə həmdəm boluxka təyyar turqayla, dedi.

<sup>4</sup> Padixah ularoqa: Silergə nemə layik kərünsə, xuni қilimən, — dedi. Xuning bilən həlk yüzdin, mingdin bolup xəhərdin qikiwatlıkanda, padixah dərwazining yenida turdi.

<sup>5</sup> Padixah Yoab bilən Abxay wə Ittayoqa: Mən üçün Abxalomqa yahxi muamilidə bolup ayalqlar, dedi. Padixahning həmmə sərdarlırioqa Abxalom toorisida xundak tapilioqinida, barlıq həlk tapilioqinini anglidi.

<sup>6</sup> Andin həlk Israil bilən sokuxkili məydanoqa qıktı; sokux Əfraimning ormanlığında boldi.

<sup>7</sup> U yərdə Israil Dawutning adəmliridin məətlup boldi. U küni ular қattık ķiroqın kılindi — yigirmə mingi əldi.

**8** Soňux xu zeminoja yeyildi; ormanlık yəwətkənlər ķiliqta əlgənlərdin kəp boldi.

**9** Abxalom Dawutning oqlamliri bilən tuyuksız uqrıxip կaldi; Abxalom əz ķeqirioja minip, qong dub dərihining կoyuk xahlırining tegidin ətkəndə, uning bexi dərəh xehiqə kəplixip կelip, u esilip կaldi; u mingən կeqir bolsa aldiqə ketip կaldi. □

**10** Birsi buni kərüp Yoabka həwər berip: Mana, mən Abxalomning bir dub dərihidə sanggilap turoqinini kərdüm, dedi.

**11** Yoab həwər bərgən adəmgə: Nemə! Sən uni kərüp turup, nemixkə uni urup əltürüp yərgə qüxürmiding? Xundak կilən bolsang, sanga on kümük tənggə wə bir kəmər berəttim, — dedi.

**12** U adəm Yoabka: Қolumoja ming kümük tənggə təgsimu, қolumni padixaħning oqlıqə uzatmayttim! Qünki padixaħning həmmimiz aldida sanga, Abixayoja wə Ittayoja: Mening üçün hər biringlar Abxalomni ayanglar, dəp buyruqinini anglıduk.

**13** Əgər mən əz jenimni təwəkkul կilip, xundak կilən bolsam (hərkəndək ix padixaħtin yoxurun կalmaydu!) sən meni taxlap, düxmining կatarida kərətting, — dedi.

**14** Yoab: Sening bilən bundağ deyixikkə qolam yok! — dedi-də, կoliqə üq nəyzini elip dərəhtə sanggilaklıq հalda tirik turoqan Abxalomning

---

□ **18:9 «uning bexi ... kəplixip կelip, u esilip կaldi»**  
—Ibraniy tilida: «uning bexi ... kəplixip կelip, u asman-zemin otturisida esilip կaldi».

yürikigə sanjidi. □

**15** Andin Yoabning yaraoq kətürgüqisi bolqan on oqulam Abxalomning qerisigə yioqilip, uni urup eltürdi.

**16** Andin Yoab kanay qaldi; həlk Israilni köqlaxtin yandi; qünki Yoab қoxunni qekinixkə qakırdı.

**17** Ular Abxalomni ormanlıktiki qong bir azgalqa taxlap üstigə nuroqun taxlarni dəwiləp կoydi. Israillar bolsa կeqip hərbiri өz makaniqa kətti.

□

**18** Abxalom tirik waqtida padixah wadisida əzигə bir abidə turoquzqanidi. Qünki u: Mening namimni կaldurdioqanqa ooqlum yok dəp, u tax abidini өz nami bilən atıqanidi. Xuning bilən bu tax bügüngə kədər «Abxalomning yadikarı» dəp atılıdu. □

### *Dawut Abxalomning əlümidin həwər tapidu*

**19** Zadokning oqlı Ahimaaz Yoabka: Pərwərdigar seni düxmənliringdin kütkuzup sən üçün intikam aldi, dəp padixahla həwər berixkə meni dərhal mangouzqın, — dedi.

**20** Lekin Yoab uningoqa: Sən bugün həwər bərməysən, bəlki baxka bir kuni həwər berisən;

- **18:14 «dərəhtə sanggilaklıq һalda tirik turoqan Abxalomning yürikigə sanjidi»** — ibraniy tilida «dərəhning yürikidə sanggilaklıq tirik turoqan Abxalomning yürikigə sanjidi» degən sözlər bilən ipadiliniidu. □ **18:17 «Israillar bolsa կeqip hərbiri өz makaniqa kətti»** — ibraniy tilida: «Israillar bolsa կeqip hərbiri өz qedirioqa kətti». □ **18:18 «Mening namimni կaldurdioqanqa ooqlum yok...»** — Abxalomning bu sezidin կarioqanda, uning üq oqlı (14:27) həmmisi baldur elgənidi.

padixahning oolli əlgini tüpəylidin, bugün həwər bərməysən, dedi.

**21** Xuning bilən Yoab Kuxiyoqa: Berip padixahka kərginingni dəp bərgin, dedi. Kuxiylik Yoabka təzim əlip yügürüp kətti. □

**22** Lekin Zadokning oolli Ahimaaz Yoabka yənə: Kandakla bolmisun bu Kuxiyning kəynidin yügürüxkə manga ijazət bərgin, — dedi. Yoab: I ootlum, sanga həqkandak seyünqi bərgüdək həwər bolmisa, nemixka yügürüxn halaysən? — dedi.

**23** U yənə: Kandakla bolmisun, meni yügürgüzgin, dedi. Yoab uningoqa: Mang, yügür, dewidi, Ahimaaz Iordan dəryasidiki tüzlənglik bilən yügürüp Kuxiygə yetixip uningdin etüp kətti.

**24** Dawut iqliki-taxkı dərwazining otturisida olturatti. Kəzətqi dərwazining əgzsidin sepilning üstigə qikip, bexini ketürüp կariwidi, mana bir adəmning yügürüp keliwatqınıni kərdi. □

**25** Kəzətqi warkırap padixahka həwər bərdi. Padixah: Əgər u yalçuz bolsa uningda qokum həwər bar, dedi. Həwərqi bolsa yekinlixip keliwaştə.

**26** Andin kəzətqi yənə bir adəmning yügürüp kəlgini kərdi. Kəzətqi dərwaziwəngə: Mana yənə bir adəm yalçuz yügürüp keliwatidu, —

---

□ **18:21 «Xuning bilən Yoab Kuxiyoqa... dedi»** — «Kuxiy»: Həbəx, Efiopiya. Efiopiya əliklərning bügüngə kədər uzunoja yügürüxtə dangki bar. □ **18:24 «Dawut iqliki-taxkı dərwazining otturisida olturatti»** — ibraniy tilida «Dawut ikki dərwazining otturisida olтуратти». Pərzimizqə «bu ikki dərwaza» xəhərning iqliki wə taxkı kowukı bolsa kerək.

dedi. Padixah: Bumu həwərqi ikən, dedi.

<sup>27</sup> Kəzətqi: Awwalkisining yügürüxi manga Zadokning oqlı Ahimaazning yügürxidək kəründi, — dedi. Padixah: U yahxi adəm, hux həwər yətküzidu, — dedi.

<sup>28</sup> Ahimaaz padixahka towlap: Salam! dəp padixahka yüzini yərgə təgküzüp təzim kılıp: Olojam padixahka ziyan yətkürükə kollirini kətürgən adəmlərni məəqlubiyətkə muptila kılqan Pərwərdigar Hudaliri mubarəktur! — dedi.□

<sup>29</sup> Padixah: Abxalom salamətmu? — dəp soridi. Ahimaaz jawab berip: Yoab padixahning kuli wə pekirlirini mangduroqanda, pekir kixilərning qong kalaymiqanqılığını kərdum, lekin nemə ix boloqanlığını bilmidim, — dedi.

<sup>30</sup> Padixah: Boldi, buyakta turup turoqin, dedi. U bir tərəpkə berip turdi.

<sup>31</sup> Wə mana, Kuxiy yetip kəldi; Kuxiy: Olojam padixah hux həwərni anglioqayla. Pərwərdigar bugün asiylik kılıp қozqalqan həmmisidin silini kütkuzup, ulardin intikam aldi, dedi.

<sup>32</sup> Padixah Kuxiyə: Yigit Abxalom salamətmu? dəp soridi. Kuxiy: Olojam padixahning düxmənləri wə silini kəstləxkə қozqalqanlarning həmmisi u yigitkə ohxax bolsun! — dedi.

<sup>33</sup> Padixah tolimu azablinip, dərwazining təpisidiki balihaniqa yioqliqan peti qıktı; u mangoqaq: I oqlum Abxalom! I oqlum, oqlum Abxalom! Kaxki, mən sening ornungda əlsəm

□ **18:28 «Salam!»** — (ibraniy tilida «Xalom»)ning mənisi: «Tinqqlik! Hatırjəmlik!».

bolmasmidi! I Abxalom, mening oqlum, mening oqlum! dedi.

## 19

<sup>1</sup> Birsi Yoabka: Padixah Abxalom üçün yioqlap matəm tutmakta, dəp həwər bərdi.

<sup>2</sup> Xuning bilən xu kündiki nusrət həlk üçün musibətkə aylandı; qunki həlk xu künidə: Padixah əz oqlı üçün կայօղ-հəsrət tartıwatidu, dəp anglidi.

<sup>3</sup> U kuni həlk sokuxtin կeqip hijaləttə կaləqan adəmlərdək, oqlılıkqə xəhərgə kirdi.

<sup>4</sup> Padixah yüzini yepip: I, oqlum Abxalom, i Abxalom, mening oqlum, mening oqlum! — dəp կattik awaz bilən pəryad kətürdi.

<sup>5</sup> Lekin Yoab padixahning өyigə kirip, uning կexioja kelip: Θz jeningni, oqulliring bilən կızliringning jenini, ayalliringning jeni bilən kenizəkliringning jenini կutkuzoqan həmmə hizmətkarlarning yüzini sən bugün hijaləttə կaldurdung!

<sup>6</sup> Sən əzünggə nəprətlinidioqlanlarni səyisən, seni səyidiqlanlarqa nəprətlinidioqlandək կilisən! Qunki sən bugün sərdarliringni yaki hizmətkarliringni nəziringdə һeqnərsə əməs degəndək կilding! Qunki bugün Abxalom tirik կelip, biz həmmimiz əlgən bolsak, nəziringdə yahxi bolattikən, dəp biliq yəttim.

<sup>7</sup> Əmdi qikip hizmətkarliringning kəngligə təsəlliy bərgin; qunki mən Pərwərdigar bilən կəsəm կlimənki, əgər qikmisang, bugün keqə

heq adəm sening bilən կalmaydu. Bu bala yaxlıqingdin tartip bugünkü küngiqə üstünggə qüxkən hərkəndək baladin eçir bolidu, — dedi.  
**8** Xuning bilən padixah qıçıp dərwazida olturdu, həmmə həlkə: Mana, padixah dərwazida olturidu, degən həwər yətküzülgəndə, ularning həmmisi padixahning ķexioqa kəldi. Əmma Israillar bolsa həmmisi ķeqip, əz əyigə kaytip kətti. □

**9** Əmdi Israil կəbilisidiki həmmə həlk օqluqla kılıxip: Padixah bizni düxmənlirimizning կolidin azad կılɔan, bizni Filistiyərning կolidin kutkuzojanidi. Əmma, u լazır Abxalom tüpəylidin zemindin əzini կaquruwatidu.

**10** Lekin biz üstimizgə padixah boluxka məsih կılɔan Abxalom bolsa jəngdə əldi. Əmdi nemixka padixahni yandurup elip kelixkə gəp kilmaysilər? deyixti. □

**11** Dawut padixah Zadok bilən Abiyatar kahinlaroqa adəm əwətip: Silər Yəhūdanıng aksaқalliriqa: *Padixah mundağ dəydu:* — Həmmə Israillarning padixahni ordisiqa kayturup keləyli, deyixkən təliplirining həmmisi padixahning կulikioqa yətkən yerdə, nemixka silər bu ixta ulardin keyin կalisilər?

**12** Silər mening կerindaxlirim, mening ət-

- **19:8 «...həmmisi ķeqip, əz əyigə kaytip kətti»** — ibraniy tilida «... həmmisi ķeqip, əz qedirioqa kaytip kətti». Muxu ayəttiki «Israillar» Abxalomqa əgəxkən Israillarnı kərsitudu, əlwəttə (ularning kepinqisi Yəhūda wə Binyamindin baxqa on կəbilidin idi). □ **19:10 «...nemixka padixahni yandurup elip kelixkə gəp kilmaysilər?»** — ibraniy tilida «nemixka padixahni yandurup elip kelixkə süküt կilisilər?».

ustihanlim turup, nemixka padixaḥni elip kelixtə həmmisidin keyin ḳalislər?! — dənglar.

**13** Wə xundakla yənə Amasaqimu: Padixaḥ mundak dəydu: — Sən mening ət-ustihanlim əməsmusən? Əgər seni Yoabning ornida mening kəximda daim turidiqan ḳoxunning sərdarı kilmisam, Huda meni ursun həm uningdin artuk jazalisun — dənglar, — dedi.■

**14** Buning bilən u Yəhudadiki adəmlərning kəngüllirini bir adəmning kənglidək ezigə mayil kıldı. Ular padixaḥka adəm mangdurup: Sən ezung bilən həmmə hizmətkarliring birgə yenip kelinglar, dəp həwər yətküzdi.

**15** Xuning bilən padixaḥ yenip Iordan dəryasiqiqə kıldı. Yəhudadiki adəmlər padixaḥni Iordan dəryasidin ətküzümüz dəp, padixaḥning aldiqə Gilgalqa barəqanı.

**16** Bahurimdin qikqan Binyaminlik Geranıg oqlı Ximəy aldirap kelip, Yəhudadiki adəmlər bilən qüxüp, padixaḥning aldiqə qıkçı.

**17** Ximəygə Binyamin kəbilisidin ming adəm əgəxti; ular bilən Saulning jəmətidə hizmətkar boləqan Ziba, uning on bəx oqlı wə yi-girmə hizmətkarımı uningoqa ḳoxulup kəldi; bularning həmmisi Iordan dəryasidin ətüp padixaḥning aldiqə qıkçı.

**18** Bir kemə padixaḥning ihtiyyarioqa ḳoyulup, ailə tawabiatlarını ətküzük üzün uyan-buyan ətüp yürütti. Padixaḥ Iordan dəryasidin ətkəndə, Geranıg oqlı Ximəy kelip uning aldida

yıkılıp turup □

**19** padixahka: Ojojam küllirioqa kəbihlik sanımiqayla; ojojam padixah Yerusalemdin qıkkan kündə küllirining kılɔlan kəbihlikini əslirigə kəltürmigəyla; u padixahning kəngligə kəlmisun.

**20** Qünki külliri əzining gunaḥ kılɔnimini obdan bilidu; xunga mana, mən Yüsüpning jəmətidin həmmidin awwal bugün ojojam padixahni қarxi elixka qıktimmən, — dedi.

**21** Zəruiyaning oqlı Abixay buni anlap: Ximəy Pərwərdigarning məsih kılɔjinini қarqıqan tursa, əlümgə məhkum kılınix lazim bolmamdu? — dedi.

**22** Lekin Dawut: I Zəruiyaning oqulliri, silərning menin bilən nemə karinglar? Bugün silər manga қarxi qıkmakqimusilər? Bügünkü kündə Israilda adəmlər əlümgə məhkum kılınıxi kerəkmu? Bugün Israiloqa padixah ikənlikimi bilməymənmu? — dedi.□

**23** Andin padixah Ximəygə: Sən əlməysən, — dedi. Padixah uningoqa kəsəm kıldı.

**24** Əmdi Saulning nəvrisi Məfiboxət padixahni қarxi aloqli kəldi. Padixah kətkən kündin tartıp sak-salamət kaytip kəlgən küngiqə, u ya putlirining tirnikini almioqan ya sakılıni yasimioqan wə yaki kiyimlirini yumiqanıdi.

□ **19:18 «Bir kemə padixahning ihtiyarioqa қoyulup, ailə tawabiatlirini ... ətüp yürətti»** — bəzilər: «Ular əzlirini padixahning ihtiyarioqa қoyup, dərya keqikidə ailə tawabiatlirini ... ətüp yürətti» dəp tərjimə kılidu. □ **19:22 «..silər manga қarxi qıkmakqimusilər?»** — ibraniy tilida «...silər manga xəytan bolmakqimusilər?»

**25** U padixahni қарxi aloqili Yerusalemdin kəlgəndə, padixah uningdin: I Məfiboxət, nemixka mening bilən barmidinq? — dəp soridi. □

**26** U: I, ojojam padixah, külliri aksaқ bolqaqka, exikimni tokup, minip padixah bilən billə baray, dedim. Əmma hizmətkarim meni aldap կoyuptu;

**27** u yənə ojojam padixahıng aldida küllirining oqaywitini kıldı. Lekin ojojam padixah Hudanıng bir pərixtisidəktur; xuning üçün siligə nemə layik kərünsə, xuni kılqayla. ■

**28** Qünki atamning jəmətining həmmisi ojojam padixahıning aldida elgən adəmlərdək idi; lekin sili əz küllirini ezliri bilən həmdastıhan bolqanlar arısında կoydila; mening padixahıning aldida pəryad kılqılı nemə həkkim bar? — dedi. □

**29** Padixah uningoşa: Nemixka ixliring toqrisida səzliwerisən? Mening həkümüm, sən bilən Ziba yərlərni bəlüxiwelinglar, — dedi.

**30** Məfiboxət padixahka: Ojojam padixah aman-esən əz əyigə kəlgəndin keyin, Ziba həmmisini alsimu razimən! — dedi.

**31** Gileadlıq Barzillaymu Rogelimdin qüxüp padixahni Iordan dəryasidin ətküzüp կoyuxka kelip, padixah bilən billə Iordan dəryasidin etti.

**32** Əmdi Barzillay heli yaxanoqan bir adəm bolup,

---

□ **19:25 «U ... Yerusalemdin kəlgəndə...»** — yaki, «u ... Yerusalemda kəlgəndə...». ■ **19:27 2Sam. 16:3** □ **19:28 «...atamning jəmətining həmmisi ojojam padixahıning aldida elgən adəmlərdək idi»** — mənisi bəlkim, «biz həmmimiz əslidə sening aldingda əlümğə məhkum կilinixka layik iduk».

səksən yaxka kirgənidi. Padixah Mahənaimda turoqan wakitta, uni қamdioqan dəl muxu adəm idi; qünki u heli katta bir kixi idi. ■

**33** Padixah Barzillayoqa: Mening bilən baroqin, mən səndin Yerusalemda əzümningkidə həwər alımən, dedi.

**34** Lekin Barzillay padixahka: Mening birnəqqə künlük əmrüm қaloqandu, padixah bilən birgə Yerusalemoqa baramdim? □

**35** Kulliri səksən yaxka kirdim. Yahxi-yamanni yənə pərk etələymənmu? Yəp-iqkinimning təmini tetalamdim? Yigit nəqmiqilər bilən kız nəqmiqilərning awazini angliyalamdim? Nemixka kulliri oqojam padixaqla yənə yük bolımən?

**36** Kulliri pəkət padixahni Iordan dəryasidin ətküzüp andin azraq uzitip կoyay degən; padixah buning üçün nemixka manga xunqə xapaət kərsitudila?

**37** Kullirining elgəndə eż xəhirimdə, atam bilən anamning kəbrisining yenida yetixim üçün kaytip ketixigə ijazət bərgəyla. Əmdi mana, bu yərdə eż kulliri Kimham bar əməsmu? U oqojam padixah bilən ətüp barsun, uningoqa ezlirigə nemə layik kərünsə xuni қiloqayla, — dedi.

**38** Padixah: Kimham mening bilən ətüp barsun; sanga nemə layik kərünsə uningoqa xuni қilay, xundakla sən məndin hər nemə sorisang, sanga қılımən, — dedi.

---

■ **19:32** 2Sam. 17:27-29; 1Pad. 2:7    □ **19:34 «Mening birnəqqə künlük əmrim қaloqandu?»** — iibraniy tilida «Mening əmrümdiki yillarning künliri қanqidu?» degən sözlər bilən ipadilinidu.

<sup>39</sup> Andin həlkning həmmisi Iordan dəryasidin etti, padixahımu etti. Andin padixahı Barzillayni səyüp uningoşa bəht tilidi; Barzillay əz yurtiqla yenip kətti.

<sup>40</sup> Padixahı Gilgalıqa qıkçı, Kimham uning bilən bardı. Yəhudadiki barlıq adəmlər bilən Israilning həlkining yerimi padixahıni dəryadin ətküzüp uzitip köyəqanıdi.

<sup>41</sup> Andin mana, Israilning barlıq adəmliri padixahıning ķexioşa kelip: Nemixka ķerindaxlırimiz Yəhudanıng adəmliri oqrılıkqə padixahıni wə padixahıning ailə-tawabiatlarını, xundakla Dawutka əgərxən həmmə adəmlərni Iordan dəryasidin ətküzüxkə tuyəssər bolidu? — dedi.

<sup>42</sup> Yəhudanıng həmmə adəmliri Israilning adəmlirigə jawap berip: Qünki padixah bilən bizning tuoqcanqılıkımız bar, nemixka bu ix üçün bizdin hapa bolisilər? Biz padixahıningkidin bir nemini yidükəm, yaki u bizgə bir in'am bərdimə? — dedi.

<sup>43</sup> Israilning adəmliri Yəhudanıng adəmlirigə jawab berip: Kəbilə boyiqə aloqanda, padixahıning *on ikki* ülüxtin oni bizgə təwədur, silərgə nisbətən bizning Dawut bilən tehimu qongräk buradərqilikimiz bar. Nemixka bizni kəzgə ilmaysilər? Padixahımızni yandurup elip kelixkə awwal təxəbbus ķılqanlar biz əməsmiduk? — dedi. Əmma Yəhudanıng adəmlirinin səzləri Israilning adəmlirinining

səzliridin tehimu қattık idi.□

## 20

### *Xebaning kötürgən isyani*

<sup>1</sup> Wə xundak boldiki, xu yərdə Binyamin қəbilisidin, Bikrining oqlı Xeba isimlik bir iplas bar idi. U kanay qelip: —

Bizning Dawutta həqkandaq ortak nesiwimiz yok; Yəssənenin oqlidin həqkandaq mirasımız yok! I Israil, hərbirliringlar eż əyünglərgə yenip ketinglar, — dedi.□

<sup>2</sup> Xuning bilən Israilning həmmə adəmliri Dawuttin yenip Bikrining oqlı Xebaqa əgəxti. Lekin Yəhūdaning adəmliri İordan dəryasidin tartip Yerusaleməniqə eż padixahıqa qing baoqlınip, uningoqa əgəxti.

<sup>3</sup> Dawut Yerusaleməqa kelip ordisiqa kirdi. Padixah ordioqa karaxka կoyup kətkən axu on kenizəknin bir əygə կamap կoydi. U ularni bakçı, lekin ularqa yekinqılık կilmidi. Xuning bilən ular u yərdə tul ayallardək elgүqə կamaloğan peti turdi.

- 
- **19:43 «padixahning on ikki ülüxtin oni bizgə təwədur»** — degen ibarə bəlkim Israilning on қəbilə ikənlikini, Yəhūdaning Binyaminni қoxkanda pəkət ikki қəbilə ikənlikini kərsitudu.
  - **20:1 «Bikrining oqlı Xeba isimlik bir iplas»** — «bir iplas» ibraniy tilida «Xəytan (Belial)ning bir oqlı». **«hərbirliringlar eż əyünglərgə yenip ketinglar»** — ibraniy tilida: «hərbirliringlar eż qedirioqa yenip ketinglar».

<sup>4</sup> Andin padixah Amasaqa: Üq kün iqidə Yəhüdaning adəmlirini qakırıp, yiçip kəlgin; əzüngmu bu yerdə hazır bolqın, dedi.

<sup>5</sup> Xuning bilən Amasa Yəhüdaning adəmlirini qakırıp yiçkili bardı. Lekin uning undak kılıxi padixah bekitkən wakittin keyin қaldı,

<sup>6</sup> u wakitta Dawut Abixayəqa: Əmdi Bikrining oqlu Xeba bizgə qüxüridioğan apət Abxalomning qüxürginidin tehimu yaman bolidu. Əmdi əojangning hizmətkarlırını elip ularni қoqlap barqın. Bolmisa, u mustəhkəm xəhərlərni igiliwelip, bizdin əzini қaquruxi mumkin, — dedi.

<sup>7</sup> Xuning bilən Yoabning adəmliri wə Kərətiylər, Pələtiylər, xundakla barlık palwanlar uningoşa əgixip qıktı; ular Yerusalemın qıkıp, Bikrining oqlu Xebani қoqlıqılı bardı.

<sup>8</sup> Ular Gibeondiki қoram taxka yekin kəlgəndə Amasa ularning aldiqa qıktı. Yoab üstibexioşa jəng libasını kiyip, beligə oılalplik bir kılıqını aşkan kəmər baqlıqanıdi. U aldiqa mengiwidi, kılıq oılaptin qüxüp kətti.

<sup>9</sup> Yoab Amasadin: Tinqlikmu, inim? — dəp soridi. Yoab Amasani seyməkqi bolqandək ong қoli bilən uni sakılıdin tutti.

<sup>10</sup> Amasa Yoabning yənə bir қolida kılıq barlıqıqa dikkət kilmidi. Yoab uning ķorsikıqa xundak tiqtiki, üqəyliri qıkıp yərgə qüxti. İkkinqi ketim selixning hajiti қalmıqanıdi; qünki u əldi. Andin Yoab bilən inisi Abixay Bikrining oqlu Xebani қoqlıqılı kətti.■

<sup>11</sup> Yoabning oqlamlırıdin biri Amasanıng yenida

turup: Kim Yoab tərəptə turup Dawutni қollisa, Yoabқа əgəxsun, dəytti.

**12** Əmma Amasa өз կenida yumilinip, yolning ottursida yatatti; uni kərgən həlkning hərbiri tohtaytti. U kixi həmmə həlkning tohtiqlinini kərüp, Amasaning jəsitini yoldin etizlikkə tartip қoydi həm bir kiyimni uning üstigə taxlidi.

**13** Jəsət yoldin yətkəlgəndin keyin həlkning həmmisi Bikrining oɔlı Xebani қoɔlıɔılı Yoabқa əgəxti.

**14** Xeba bolsa Bəyt-Maakahdiki Abəlgıqə wə Beriyliklərning yurtining həmmə yərlirini kezip Israılning həmmə kəbililiridin ətti. *Beriylıklərmu* jəm bolup uningoqa əgixip bardi. □

**15** Xuning bilən Yoab wə adəmliri kelip, Bəyt-Maakahdiki Abəldə uni muğasirigə aldı. Ular xəhərning qərisidiki sepilning udulida bir istihkam saldı; Yoabқa əgəxkənlərning həmmisi kelip, sepilni ərüxkə bazoqanlawatqanda,

**16** Danixmən bir hotun xəhərdin towlap: Қulak selinglar! Қulak selinglar! Yoabni bu yərgə qakirip kelinglar, mening uning bilən səzləxməkqı bolqinimni uningoqa eytinglar, — dedi.

**17** U yekin kəlgəndə hotun uningdin: Sili Yoabmu? — dəp soridi. U: Xundak, mən xu, dedi. Hotun uningoqa: Dedəklirining səzini anglioqayla, dedi. U: Anglawatimən, dedi.

**18** Hotun: Konilarda Abəldə məslihət tapkın, andin məsililər həl kılınıdu, degən gəp bar;

**19** Israilning tinq wə məmin bəndiliridin

□ **20:14 «Beriylıklərmu jəm bolup...»** — yaki «U yərdiki kixilərmu jəm bolup...».

birimən; sili hazır Israildiki ana kəbi qong bir xəhərni harap կiliwatidila; nemixkə Pərwərdigarning mirasını yokatmaqçı bolila? — dedi.□

**20** Yoab jawap berip: Undak ix məndin neri bolsun! Məndin neri bolsun! Mening həqnemini yutuwaloqum yaki yokatkum yoktur;

**21** ix undak əməs, bəlki Əfraimdiki edirliktin Bikrining oqlı Xeba degən bir adəm Dawut padixahka қarxi қolini kətürüptü. Pəkət uni tapxursanglar, andin xəhərdin ketimən, dedi. Hotun Yoabka: Mana uning bexi sepildin siligə taxlinidu, — dedi.

**22** Andin hotun əz danalığı bilən həmmə həlkə məslihət saldı; ular Bikrining oqlı Xebanıng bexini kesip, Yoabka taxlap bərdi. Yoab kanay qaldı, uning adəmliri xuni anglap, xəhərdin ketip, hərbiri əz əyigə kəyitti. Yoab Yerusalemqa padixahning kəxiqə bardi.□

**23** Əmdi Yoab pütkül Israilning қoxunining sərdarı idi; Yəhoyadanıng oqlı Binaya bolsa Kərətiylər bilən Pələtiylərning üstigə sərdar boldı.

**24** Adoniram baj-alwanıqə bax boldı, Aħiludning oqlı Yəhoxafat bolsa diwan begi boldı;

**25** Xewa katip, Zadok bilən Abiyatar kaḥin idi;

□ **20:19 «sili hazır Israildiki ana kəbi qong bir xəhərni harap կiliwatidila»** — «ana kəbi qong bir xəhər» degənnin mənisi bəlkim, baxka xəhərlər Abəlgə bekiniidu. Baxka birhil tərjimisi «bir xəhər wə Israildiki bir ana bolouqını harab կiliwatidila». □ **20:22 «xuni anglap... hərbiri əz əyigə kəyitti»** — ibraniy tilida: «xuni anglap... hərbiri əz qedirioqə kəyitti».

26 Yairlik Ira bolsa Dawutka has kahin boldi. □

## 21

### *Gibeonluklar kısas soraydu*

1 Əmma Dawutning künliridə uda üq yil aqarqılık boldi. Dawut uning toqlruluk Pərwərdigardin soridi. Pərwərdigar uningoqa: Aqarqılık Saul wə uning qanhor jemətidikilər səwəbidin, yəni uning Gibeonluklarnı kiroqın kılqinidin boldi, dedi. □

2 Padixah Gibeonluklarnı qakırıp, ular bilən səzləxti (Gibeonluklar Israillardin əməs idi, bəlki Amoriylarning bir қaldisi idi. Israil əslidə ular bilən əhdə kılıp kəsəm iqkənidi; lekin Saul Israil wə Yəhūdalaroqa bolqan kizəqinlik bilən ularni eltürüxkə intilgənidi). □ ■

3 Dawut Gibeonluklaroqa: Silərgə nemə kılıp berəy? Mən qandak kılıp bu gunahni kafarət kılıp yapsam, andin silər Pərwərdigarning mirasiqa bəht-bərikət tiliyələysilər? — dedi. □

- 
- 20:26 «**Yairlik Ira bolsa Dawutka has kahin boldi**» — yaki «Yairlik Ira bolsa Dawutning bax wəziri boldi». □ 21:1 «**Əmma Dawutning künliridə uda üq yil aqarqılık boldi...**» — 21-24-bablar bəlkim tarikhə қoxulojan қoxumqə sez bolup, «Samuil (2)»diki yillar arılığında yüz bərgən baxka muhim ixlarnı təswirləydi. □ 21:2 «**Israil əslidə ular bilən əhdə kılıp kəsəm iqkənidi**» — Bu ix «Yəxua» 9-babta hatirləngən. ■ 21:2 Yə. 9:19 □ 21:3 «... **Andin silər Pərwərdigarning mirasiqa bəht-bərikət tiliyələysilər**» — demək, ularning Israiloqa bolqan bu adiwiti tögəydu.

**4** Gibeonluqlar uningoqa: Bizning Saul wə uning jemətidikilərdin altun-kümüx sorax həkkimiz yok, wə bizning səwəbimizdin Israildin bir adəmnimu əlümgə məhkum kıldurux həkkimiz yok, dedi. Dawut: Silər nemə desənglar, mən xundak kılıay, dedi.

**5** Ular padixahqı: Burun bizni yokatmakçı bolqan, bizni Israilning barlıq pasilliri iqidə turquydək yeri qalmışın dəp, bizni һalak kılıxka kəstligən һeliki kixinining,

**6** hazır uning ərkək nəslidin yəttisi bizgə tapxurup berilsun, biz Pərwərdigarning tallıqını bolqan Saulning Gibeah xəhiri idə, Pərwərdigarning aldida ularni eltürüp, esip қoyaylı, dedi. Padixah: — Mən silərgə qoķum tapxurup berimən, dedi.

**7** Lekin Dawut bilən Saulning oqlı Yonatanning Pərwərdigar aldida iqixkən kəsimi wəjidin padixah Saulning nəwrisi, Yonatanning oqlı Məfiboxətni ayidi. ■

**8** Padixah Ayahning kizi Rizpahning Saulqa tuqup bərgən iki oqlı Armoni wə Məfiboxətni wə Saulning kizi Miçal Məholatlıq Barzillayning oqlı Adriəl üçün bekıwalıqan bəx oqlunu tutup,

□

**9** Gibeonluqlarning қolioqa tapxurdi. Bular ularni dəngdə Pərwərdigarning aldida esip

■ **21:7** 1Sam. 18:3; 20:15, 42; 23:18 □ **21:8 «Saulning kizi Miçal Məholatlıq Barzillayning oqlı Adriəl üçün bekıwalıqan bəx oqlul...»** — Miçal bəlkim aqisi Mərabning bu bəx oqlunu bekıwalıqan (6:23ni, «1Sam.» 18:19ni kərung). Bəzi kona kəqürmilərdə «Mərabning Məholatlıq Barzillayning oqlı Adriəl üçün tuqup bərgən bəx oqlunu» deyilidu.

köydi. Bu yəttəylən bir kündə əltürüldi; ular əltürülgəndə arpa ormisi aldidiki künlər idi.

**10** Andin Ayaħning kizi Rizpaħ bəz rəhtni elip, қорам üstigə yeyip saldı. U orma baxlanoqandın tartip asmandin yamoqur qüxkən wakitkiqə, u yerdə olturnup kündüzi қuxlarning jəsətlərning üstigə konuxiqa, keqisi yirtkuqlarning ularni dəssəp qəylixigə yol қoymidi.

**11** Birsi Saulning keniziki, Ayaħning kizi Rizpaħning kılqanlırini Dawutka eytti.

**12** Xuning bilən Dawut Yabəx-Gileadtikilərning kəxioqa berip, u yərdin Saulning wə uning oqlı Yonatanning səngəklirini elip kəldi (Filistiyler Gilboada Saulni əltürgən künidə ularning jəsətlərini Bəyt-Xandiki məydanda esip қoypənidi; Yabəx-Gileadtikilər əslidə bularnı xu yərdin oqrılıkqə elip kətkənidı). ■

**13** Dawut Saul bilən uning oqlı Yonatanning səngəklirini xu yərdin elip kəldi; ular esip əltürülgən yəttəylənnenning səngəklirinimu yioqip köydi,

**14** andin xularni Saul bilən oqlı Yonatanning səngəkliri bilən Binyamin zeminidiki Zelada, atisi kixning kəbrisidə dəpnə kıldı. Ular padixah əmr kılqandək kıldı. Andin Huda *halkning* zemin toopruluq dualırını ijabət kıldı. □

*Filistiylə bilən kayta jəng kılıx  
1 Tar. 20:4-8*

---

■ **21:12** 1Sam. 31:10-13 □ **21:14** «**Andin Huda həlkning zemin toopruluq dualırını ijabət kıldı**» — «zemin toopruluq dualırı» — demək, қəhətqılıkning tügitilixi üçün.

**15** Filistiylər bilən Israilning ottursida yənə jəng boldı, Dawut əz adəmliri bilən qüxüp, Filistiylər bilən sokuxti. Əmma Dawut tolimu qarqap kətti; **16** Rafaḥning əwladliridin boləqan Ixbi-Binob Dawutni əltürməkqi idi; uning mis nəyzisining eçirlikü üq yüz xəkəl idi; uningoşa yənə yengi sawut baqlaklıq idi. □

**17** Lekin Zəruiyaning oqlı Abixay uningoşa yardımğa kelip Filistiyni kılıqlap əltürdi. Xu künü Dawutning adəmliri uningoşa կəsəm kılıp: Sən yənə biz bilən jənggə qikəmiyin! Bolmisa Israilning qırıqı eçüp կalidu, — dedi. ■

**18** Bu ixtin keyin xundak boldiki, Gobta Filistiylər bilən yənə jəng boldı; u wakitta Huxatlıq Sibbikay Rafaḥning əwladidin boləqan Safni əltürdi. ■

**19** Gobta yənə bir ketim Filistiylər bilən jəng boldı; u qaqlıda Bəyt-Ləhəmlik Yairning oqlı Əl-Hanan Gatlıq Goliatın inisini əltürdi. Uning nəyzisining sepi bapkarning hadisidək idi. □

**20** Yənə bir jəng Gatta boldı; u yerdə egiz boyluk bir adəm bar idi, կollirining altidin barmaklıri, putlirining altidin barmaklıri bolup jəmiy yiğirmə tət barmikçi bar idi. U həm Rafaḥning

---

□ **21:16 «Rafaḥning əwladliridin boləqan Ixbi-Binob»** — «Rafaḥning əwladliri» həmmisi degündək yoojan adəmlər idi (18, 20, 22ni körün). **«uning mis nəyzisining eçirlikü»** — yəki «uning nəyzinə mis bexining eçirlikü». **«300 xəkəl»** — bəlkim 3.5 kilogram idi. **«uningoşa yənə yengi sawut baqlaklıq idi»** — yəki, «uningoşa yənə yengi bir կorali bar idi». ■ **21:17 Pənd. 13:9 ■ 21:18 1Tar. 20:4 □ 21:19 «Bəyt-Ləhəmlik Yair»** — bəzi kona kəqürəlmilərdə «Yair» «Yair-Origin» dəp atılıdu. **«Goliyatning inisi»** — bəzi kona kəqürəmlərdə pəkət «Goliyat» deyiliidu.

əwladi idi.

**21** U Israillarning aldida turup ularni mazaq kıldı; lekin Dawutning akisi Ximianing oqlı Yonatan uni əltürdi.

**22** Bu tət kixi Gatlik Rafahning əwladi bolup, həmmisi Dawutning қolida yaki uning hizmətkarlırinining қolida əltürüldi.

## 22

*Dawutning mədhiyə küyi*

*Zəb. 18*

**1** Pərwərdigar uni barlıq düxmənliridin həm Saul padixaһning қolidin қutkuzoqan küni, u Pərwərdigarqa bu küyni eytti: —□

**2** U mundak dedi: — Pərwərdigar mening hada teqim, mening қorqınım, mening nijatkarimdur!

**3** Huda mening қoram teximdur, mən Uningəla taynimən —

U mening қalkınım, mening қutkuzoquqi münggüzüm,

Mening egiz munarim wə baxpanahım, mening қutkuzoquqimdur;

Sən meni zorawanlardın қutkuzisən! □ ■

□ **22:1 «...u Pərwərdigarqa bu küyni eytti»** — Zəbur, 18-küy wə uning izahatlıri bilən selixturung. □ **22:3 «...mening қutkuzoquqi münggüzüm»** —ibraniy tilida «....nijatimning münggüzü». «**Sən meni zorawanlardın қutkuzisən!**» —ibraniy tilida «Sən meni zorawanlıktın қutkuzisən». ■ **22:3**

**4** Mədhiyilərgə layik Pərwərdigarə mən nida  
kilimən,  
Xundak əkilip, mən düxmənlirimdin  
kutkuzulimən;

**5** Qünki əlümning asarətliri meni qorxiwaldi,  
Ihlassizlarning yamrap ketixi meni  
korkitiwətti; □

**6** Təhtisaraning taniliri meni qirmiwaldi,  
Əlüm sirtmaklıri aldimoqa kəldi.

**7** Kiynalıqinimda mən Pərwərdigarə nida  
kildim,  
Hudayimoqa pəryad kətürdüm;  
U ibadəthanisidin awazimni anglidi,  
Mening pəryadim Uning əkuliqioqa kirdi.

**8** Andin yər-zemin təwrəp silkinip kətti,  
Asmanlarning ulliri dəhəxətlik təwrəndi, silkinip  
kətti;  
Qünki U oqəzəpləndi.

**9** Uning dimiqidin is ərləp turatti,  
Aqzidin qıkkən ot həmmisini yutuwətti;  
Uningdin kəmür qoqları qıktı;

**10** U asmanlarni engixtürüp egip qüxti,  
Puti astida tum əkarangoquluk idi.

**11** U bir kerub üstidə pərwəz kildi,  
U xamalning ənatlırida kərndi.

**12** U əkarangoquluknı, xundakla yioqlıqan sularnı,  
Asmanlarning əyuk bulutlarını,  
Əz ətrapida qediri əldi.

**13** Uning aldida turoqan yorukluktin,  
Otluk qooqlar qikip ətti;

□ **22:5 «Ihlassizlarning yamrap ketixi meni korkitiwətti»**  
— ibraniy tilida «Ihlassizlarning əyjan-taxqınları meni  
korkitiwətti».

14 Pərwərdigar asmanda güldürlidi;  
 Həmmidin aliy Bolqoqı awazini yangratti;  
 15 Bərhək, U oklirini etip, *düxmənlirimni*  
 tarkitiwətti;  
 Qaşmaklarnı qaqturup, ularnı ķiykas-sürəngə  
 saldı;□  
 16 Xuning bilən dengizning təkti kərünüp қaldı,  
 Aləmning ulliri axkariləndi,  
 Pərwərdigarning tənbihı bilən,  
 Dimiqining nəpisining zərbisi bilən.  
 17 U yüksəridin ķolini uzitip, meni tutti;  
 Meni uluoq sulardın tartip aldı.  
 18 U meni küqlük düxminimdin,  
 Manga əqmənlərdin ķutkuzdi;  
 Qünki ular məndin küqlük idi.  
 19 Külpətkə uqriqan künümədə, ular manga  
 karxi hujumqa etti;  
 Bırak Pərwərdigar mening tayanqım idi.  
 20 U meni kəngri-azadə bir jayqa elip qıkardı;  
 U meni ķutkuzdi, qünki U məndin hursən boldi.  
 21 Pərwərdigar həkkaniylikimoqa karap manga  
 iltipat kərsətti;  
 Kolumning ħalallikini U manga kayturdı;  
 22 Qünki Pərwərdigarning yollirini tutup  
 kəldim;  
 Rəzillik kılıp Hudayimdin ayrılip kətmidim;  
 23 Qünki uning barlıq hökümleri aldımızdır;  
 Mən Uning bəlgilimiliridin qətnəp kətmidim;  
 24 Mən Uning bilən oqbarsız yürдum,  
 Θzümni gunahtin neri kildim.

□ 22:15 «bərhək, u ... düxmənlirimni tarkitiwətti» —  
 ibraniy tilida «bərhək, U ... ularnı tarkitiwətti». 18-ayətni  
 kərüng.

25 Wə Pərwərdigar həkkənaniylikiməqə қarap,  
 Kəz aldida bolqan һalallikim boyıqə  
 kılqanlırimni қayturdi.  
 26 Wapadar-meھribanlaroqa Өzüngni wapadar-  
 meھriban kərsitisən;  
 Oлubarsızlaroqa Өzüngni oлubarsız kərsitisən;  
 27 Sap dilliklaroqa Өzüngni sap dillik kərsitisən;  
 Tətürlərgə Өzüngni tətür kərsitisən;  
 28 Qünki Sən ajiz məmin həlkni kutkuzisən;  
 Birak kəzliringni təkəbbur üstigə tikip,  
 Ularnı xərməndə kılısən;  
 29 Qünki Sən Pərwərdigar mening  
 qıraqımdursən;  
 Pərwərdigar meni başkan қarangoquluğunu nur-  
 landurdu;■  
 30 Qünki Sən arkılık düxmən қoxunu arisidin  
 yügürüp ettüm;  
 Sən Hudayim arkılık mən sepildin atlap ettüm.□  
 31 Təngrim — Uning yoli mukəmməldür;  
 Pərwərdigarning səzi sinap ispatlanıqlarındur;  
 U Өzigə tayanıqlanlarning həmmisigə  
 kalkandur.■  
 32 Qünki Pərwərdigardin baxka yənə kim  
 ilahıtur?  
 Bizning Hudayımızdin baxka kim қoram tax-  
 tur?■  
 33 Təngri mening mustəhkəm қorqınimdir;  
 U yolumni mukəmməl, tüp-tüz kılıdu;

---

■ 22:29 Pənd. 13:9 □ 22:30 «**düxmən қoxunu arisidin  
 yügürüp ettüm**» — «yügürüp ettüm» degən muxu səzlər  
 «bəsüp ettüm» degən mənini ez iqigə alıdu. ■ 22:31 Kan. 32:4;  
 Dan. 4:34; Zəb. 12:6; 119:140; Pənd. 30:5; Wəh. 15:3 ■ 22:32  
 Kan. 32:39; 1Sam. 2:2; Zəb. 86:8; Yəx. 45:5

34 U mening putlirimni keyikningkidək қılıdu;  
 U meni yukarı jaylirimqa turoquzidu;  
 35 Kollirimni urux қılıxka өgitidu,  
 Xunglaxka biləklirim mis kamanni kerələydu;  
 36 Sən manga njatingdiki қalqanni bərding,  
 Sening mulayim kəmtərliking meni uluoł қildi.  
 37 Sən kədəmlirim astidiki jayni kəng қilding,  
 Mening putlirim teyilip kətmidi.  
 38 Mən düxmənlirimni koołlap yokattim,  
 Ular һalak bolmioquqə həq yanmidim.  
 39 Kayta turalmioqudək қılıp,  
 Ularnı һalak қılıp yanjidim,  
 Ular putlirim astida yıkıldı.  
 40 Sən jəng қılıxka küq bilən belimni baqliding;  
 Sən manga hujum қiloqanlarnı putum astida  
 egildürdüng;  
 41 Düxmənlirimni manga arkını қılıp  
 қaqķuzdung,  
 Xuning bilən mən manga eqmənlərni yokattim.  
 42 Ular təlmürdi, biraқ қutkuzidioqan həqkim  
 yok idi;  
 Hətta Pərwərdigarəla қariwidi, Umu ularoła  
 jawab bərmidi.  
 43 Mən ularni sokup yerdiki topidək қiliwəttim;  
 Koqidiki patqaktək mən ularni qəyliwəttim;  
 Ularning üstidin petikdiwəttim.  
 44 Sən meni həlkimning nizaliridin  
 қutkuzoqansən;  
 Sən meni əllərnинг bexi boluxka saklıding;  
 Manga yat boloqan bir həlk hizmitimdə bol-  
 makta.  
 45 Yat əldikilər manga zəiplixip təslim bolidu;  
 Anglix bilənla ular manga itaət қılıdu;

**46** Yat əldikilər qüxkünlixip ketidu;  
Ular əz istihkamliridin titrigən əhalda qikip ke-  
lidu;

**47** Pərwərdigar hayattur!  
Mening Əoram Texim mubarəklənsun;  
Nijatim bolqan əoram tax Huda aliydur, dəp  
mədhixilənsun!

**48** U, yəni mən üqün toluk kisas aloquqi Təngri,  
Həlkərnı manga boysunduroquqidur;

**49** U meni düxmənlirim arisidin qıqaroqan;  
Bərhək, Sən meni manga hujum ķiloqanlardın  
yükiri kətürdüng;  
Zorawan adəmdin Sən meni kutuldurdung.

**50** Muxu səwəblik mən əllər arisida sanga  
təxəkkür eytimən, i Pərwərdigar;  
Namingni uluqlap küylərnı eytimən;■

**51** U bolsa Əzi tikligən padixahka zor  
ķutkużuxlarnı beoqixlaydu;  
Əzi məsih ķiloqinoqa,  
Yəni Dawutka həm uning nəsligə mənggүğə  
əzgərməs muhəbbətni kərsitidu.

## 23

### *Dawutning ahirkı sözliri*

**1** Təwəndikilər Dawutning ahirkı sözliridur: —  
Yəssənenin oqlı Dawutning bexariti,  
Yükiri mərtiwigə kətürülgən,  
Yakupning Hudasi tərəpidin məsihləngən,  
Israilning səyümlük küyqisining bexarət sözliri  
mana: —

---

■ **22:50** Rim. 15:9

**2** Pərwərdigarning Rohı mən arkılık söz қildi,  
Uning səzliri tilimdidur.

**3** Israilning Hudasi söz қildi,  
Israilning Қoram Texi manga xundak dedi: —  
Kimki adəmlərning arisida adalət bilən səltənət  
ķilsa,  
Kimki Hudadin қorķux bilən səltənət ķilsa,

**4** U կuyax qikqandiki tang nuridək,  
Bulutsız səhərdək bolidu,  
Yaməqurdin keyin asman süzük boluxi bilən,  
Yumran maysilar tuprakṭın qikidu, mana u  
xundak bolidu.□

**5** Bərhək, mening əyüm Təngri aldida xundak  
əməsmu?  
Qünki U mən bilən mənggülük əhdə tüzdi,  
Bu əhdə həmmə ixlarda müpəssəl həm  
mustəhkəmdur;  
Qünki mening barlıq nijatlıq ixlirimni,  
Həmmə intizarlıkimni,  
U bərk uroquzmamdu?□

**6** Lekin iplaslarning həmmisi tikənlərdək,  
Heqkim қolida tutalmioqaqka, qəriwetilidu.□

**7** Ularqa kol uzatkuqi əzini təmür қoral wə  
nəyzə sepi bilən қorallandurmisa bolmaydu;  
Ular haman turqan yeridə otta  
keydürüwetilidu!

- 
- **23:4 «U կuyax qikqandiki tang nuridək,...»** — yaki «կuyax qikqandək, tang nuridək,...». □ **23:5 «Bərhək, mening əyüm Təngri aldida xundak əməsmu?** Qünki U mən bilən... əhdə bərdi — baxka birhil tərjimi: «Mening əyüm Təngri aldida xundak bolmisimu, lekin U mən bilən... əhdə bərdi». □ **23:6 «iplaslarning həmmisi»** — ibraniy tilida: «Belial (Xəytan)ning oqlullirining həmmisi».

*Dawutning palwanliri*

*1Tar. 11:10-47*

**8** Dawutning palwanlirining isimliri tewəndikidək hatirləngəndür: —

Tahkimonluq Yoxəb-Baxsəbət sərdarlarning bexi idi. U bir ketimlik jengdə nəyzə oynitip, səkkiz yüz adəmni əltürgənidi. □

**9** Keyinkisi Ahohiy Dodoning oqlı Əliazar idi; Filistiyər yioqilip jeng kilməkqi boldi; xu wakitta Dawut wə uningoqa həmrəh bolup qikqan üç palwan ularnı jənggə qakırdı; Əliazar xu üqtin biri idi. Lekin Israillar qekindi; □

**10** u қozqılıp, taki beliki telip, қoli қılıqqa qaplixip қalqıqə Filistiyərnı kirdi. U künü Pərwərdigar Israillarnı qong nusrətkə erixtürdi. Həlk uning қexioqa kaytkanda pəkət olja yioqix ixila қalqanıdi.

**11** Wə uningdin keyinkisi Hərarlıq Agiynıng oqlı Xammah idi. Bir künü Filistiyər қoxun bolup yioqiloqanıdi; yekin ətrapta қoyuk əskən bir kizıl maxlik bar idi. Kixilər Filistilərning aldidin қaqqanıdi, □

**12** Xammah bolsa kizıl maxlik otturisida məzmut turup, uni қoqdap Filistiyərnı kirdi; xuning

- **23:8 «U bir ketimlik jengdə nəyzə oynitip, səkkiz yüz adəmni əltürgənidi»** — kona keqürülmilərning kəpinqisidə: «Uning baxka ismi «Əznilik Adino»; qunki u bir ketimdila səkkiz yüz adəmni əltürgənidi» deyildi. Biz muxu yerdə grek tilidiki («LXX») tərjimisigə əgiximiz («1Tar.» 11:11ni kərüng). □ **23:9 «...Ahohiy Dodoning oqlı...»** — yaki «...Ahohining nəwrisi, Dodoning oqlı,...» □ **23:11 «Bir künü Filistiyər қoxun bolup yioqiloqanıdi»** — baxka birhil tərjimisi: «Bir künü Filistiyər Lehi (yezisi)da yioqiloqanıdi».

bilən Pərwərdigar *Israillaroja* oqayət zor nusrət ata қildi.

**13** Orma waqtida ottuz yolbaxqi iqidin yənə üqi Adullamning oqarioqa qüxüp, Dawutning yenioqa kəldi. Filistiylerning қoxuni Rəfayim wadisi ola bargahı kuroqanidi;

**14** u qaoqda Dawut қorəjanda idi, Filistiylerning қarawulgağı bolsa Bəyt-Ləhəmdə idi.

**15** Dawut ussap: Ah, birsi manga Bəyt-Ləhəmning dərwazisining yenidiki կuduktin su əkilip bərgən bolsa yahxi bolatti! — dewidi,

**16** bu üq palwan Filistiylerning ləxkərgahının bəsüp etüp, Bəyt-Ləhəmning dərwazisining yenidiki կuduktin su tarttı wə Dawutka elip kəldi; lekin u uningdin iqkili unimidi, bəlki suni Pərwərdigar ola atap təküp:

**17** — I Pərwərdigar, bundak ix məndin neri bolsun! Bu üq adəmning ez hayatı ola təwəkkul kılıp berip əkəlgən bu su ularning қenioqa ohxax əməsmu! — dedi. Xuning üçün u iqixkə unimidi. Bu üq palwan қiloqan ixlər dəl xular idi.

**18** Zəruiyaning oqlı Yoabning inisi Abixay bu üçining bexi idi. U üq yüz adəm bilən қarxilixip nəyzisini pikiritip ularni əltürgən. Xuning bilən u bu «üq palwan» iqidə nami qikqanidi.

**19** U bu üqəylənning iqidə əng hərmətliyi idi, xunga ularning bexi idi; lekin u awwalkı üqəyləngə yətməytti.

**20** Yəhoyadaning oqlı Binaya Kabzəəldin bolup, bir batur palwan idi; u kəp қaltış ixlərni қiloqan. U Moabiy Ariəlning ikki oqlını əltürgən. Yənə қar yaqıqan bir küni azgal ola qüxüp, bir xirni

əltürgənidi. □

**21** U həm küqtünggür bir misirlikni əltürgənidi. Misirlığning қолida bir nəyzə bar idi, lekin Binayaning қолida bir һasila bar idi. U misirlığning қolidin nəyzisini tartiwelip, eż nəyzisi bilən uni əltürdi.

**22** Bu ixlarni Yəhoyadaning oqlı Binaya қiloğan bolup, u üq palwan arisida nam qıçaroğanidi.

**23** U ottuz yolbaxqi iqidə hərmətlik idi. Lekin u awwalkı üq palwanoqa yətməytti. Dawut uni əzining pasiban begi kıldı.

**24** Ottuz yolbaxqi iqidə Yoabning inisi Asahəl, Bəyt-Ləhəmlik Dodoning oqlı Əl-Ḥanan bar idi.

**25** *Buningdin baxğa:* Hərodluk Xammah, Hərodluk Elika,

**26** Patlilik Hələz, Təkoalik İkkəxning oqlı Ira,

**27** Anatotluk Abiezər, Huxatlıq Mibonnay,

**28** Ahoqluk Zalmon, Nitofatlıq Maħaray,

**29** Nitofatlıq Baanahning oqlı Hələb, Binyaminlardın Gibeahlıq Ribayning oqlı Ittay, □

**30** Piratonluk Binaya, Gaax wadiliridin Hidday,

**31** Arbatlıq Abi-Albon, Barhumluk Azmawət,

**32-33** Xaalbonluk Əliyahba, Yaxənning oqulları, Hərarlıq Xammahning oqlı Yonatan, Hərarlıq Xararning oqlı Ahiyam, □

**34** Maakatiy Ahasbayning oqlı Əlifələt, Gilonluk Ahitofəlning oqlı Eliyam,

□ **23:20 «U Moabiy Ariəlning ikki oqlini əltürgən»** — yaki «U Moabtiki ikki xirdək kixini əltürgən». □ **23:29**

**«Baanahning oqlı Hələb»** — yaki «Baanahning oqlı Hələd».

□ **23:32-33 «Hərarlıq Xammahning oqlı Yonatan»** — ibraniy tilida «oqlı» degən söz tepilməydi. Yonatanning Xammah (Xagi) bilən bolğan munasiwiti «1 Tar.» 11:34din kərülüldü.

35 Karməllik Həzray, Arbilik Paaray,  
 36 Zobahdin bolğan Natanning oqlı Igäl, Gadlik  
 Banni,  
 37 Ammoniy Zələk, Bəərotluk Naharay (u  
 Zəruiyaning oqlı Yoabning yaraoł kətürgüqisi  
 idi),  
 38 Yitrilik Ira, Yitrilik Garəb  
 39 wə Hıttiy Uriya қatarlıklar bolup, ularning  
 həmmisi ottuz yəttə kixi idi. □

## 24

*Dawutning Israillarni royhətkə elix gunaḥı*

*1 Tar. 21*

1 Pərwərdigarning əqəzipi Israiloqa yənə  
 қozqaldı. Xuning bilən U ularni jazalax üçün  
 Dawutni қozqiwidi, u adəm qıkırıp, ularoğa: —  
 Israillar bilən Yəhūdalıklarning sanini al, dedi. □  
 2 Padixah əz yenida turqan қoxun sərdarı  
 Yoabka: Baroqin, Dandin tartip Bəər-Xebaqiqə  
 Israilning həmmə kəbililirining yurtlirini kezip,  
 həlkni sanap qikkin, mən həlkning sanini biləy,  
 dedi.

---

□ 23:39 «... wə hıttiy Uriya қatarlıklar bolup, ularning  
 həmmisi ottuz yəttə kixi idi» — bu tizimlikdə Yəhūdiy  
 əməslərdin birləşqisi bar — məsilən Ammonluq Zələk, Hıttiy  
 Uriya wə Moablıq Yitma bar. □ 24:1 « **Huda** ularni  
 jazalax üçün Dawutni қozqiwidi, u ...: — Israillar bilən  
 Yəhūdalıklarning sanini al, dedi» — xübhisizki, Dawut əslı xu  
 niyəttə idi. Məksiti bəlkim əz uluqlukını kərsitix yaki xuningə  
 ohxax təkəbburluk niyiti bolsa kerək. Pərwərdigar Israiloqa  
 əqəzipini kərsitix üçün, Dawutning bu yaman ixni kılıxiqə yol  
 köydi.

**3** Yoab padixahqa: Bu həlk hazırlı məyli қanqılık bolsun, Pərwərdigar Hudaying ularning sanini yüz həssə axuroqay. Buni oqojam padixah əz kəzi bilən kərgəy! Lekin oqojam padixah nemixka bu ixtin hux bolidikin? — dedi. □

**4** Əmma Yoab bilən қoxunning baxqa sərdarlıri unimisimu, padixahning yarlıkı ulardin küqlük idi; xuning bilən Yoab bilən қoxunning baxqa sərdarlıri Israilning həlkini sanıqılı padixahning қexidin qıktı.

**5** Ular Iordan dəryasidin ətüp Yaazərgə yekin Gad wadisida Aroərdə, yəni xəhərning jənub təripidə bargah tiki.

**6** Andin ular Gileadqa wə Tahtim-Hodxining yurtiqa kəldi. Andin Dan-Yaanəqa kelip aylinip Zidonəqa bardi.

**7** Andin ular Tur degən қorəqanlıq xəhərgə, xundakla Hıwiylar bilən Kanaaniylarning həmmə xəhərlirigə kəldi; andin ular Yəhudə yurtining jənub təripigə, xu yərdiki Bəər-Xebaçıqə bardi.

**8** Xundak kılıp ular pütkül zeminni kezip, tokkuz ay yigirmə kün ətkəndin keyin, Yerusaleməqa yenip kəldi.

**9** Yoab padixahqa həlkning sanini məlum kılıp: Israilda қılıq ketürələydiqan baturdin səkkiz yüz mingi, Yəhudada bəx yüz mingi bar ikən, dedi.

**10** Dawut həlkning sanini aloqandin keyin, wij-dani azablandı wə Pərwərdigarəqa: Bu қılɔnim eçir gunah boluptu. I Pərwərdigar, қulungning

---

**□ 24:3 «Lekin oqojam padixah nemixka bu ixtin hux bolidikin?»** — əqəlitə ix xuki, hətta Hudadin қorkmaydiqan Yoabtək bir kixi bu ixning Hudaşa yakmaydiqanlığını bilidu.

кәбиһликini көтүрүвөткәйсөн; qünki mən tolimu əhməkanilik kiptimən, dedi.□

**11** Dawut ətigəndə turoqanda Pərwərdigarning sezi Dawutning aldin kərgüqisi bolğan Gad pəyəqəmbərgə kelip:

**12** — «Berip Dawutka eytkin, Pərwərdigar: — Mən üq *bala-ķazani* aldingoqa қoyimən, ularning birini talliwalɔjin, mən xuni üstüngə qüxürimən, dəydu — degin» — deyildi.

**13** Xuning bilən Gad Dawutning ķexioqa kelip buni uningoqa dedi. U uningoqa: «Yəttə yilqıqə zeminingda aqarqılık sanga bolsunmu? Yaki düxmənliring üq ayoqıqə seni қooqlap, sən ulardin ķaqamsən? Wə yaki üq küngiqliqə zeminingda waba tarkalsunmu? Əmdi sən obdan oylap, bir nemə degin, mən meni Əwətküqigə nemə dəp jawap berəy?» — dedi.

**14** Dawut Gadka: Mən tolimu təngliktə қaldım! Səndin etünəyki, biz Pərwərdigarning қolioqa qüxəyli; qünki Uning rəhimdilliliyi zordur; insanning қolioqa pəkət qüxüp қalmıqaymən! — dedi.

**15** Xuning bilən Pərwərdigar ətigəndin tartip bekitilgən wakitkiqə waba qüxürdi. Dandin tartip Bəər-Xebaqıqə yətmix ming adəm əldi.

**16** Əmdi pərixtə қolini Yerusalem oqa uzutup xəhərni һalak ķilay degəndə, Pərwərdigar eoir həkümidin puxayman ķilip, həlkni һalak ķiliwatkan Pərixtigə: Əmdi boldi

---

□ **24:10 «Dawut həlkning sanini alopandin keyin, wijdani azablandi... tolimu əhməkanilik kiptimən, dedi»** — «həlkni sanaqtın etküzük» degən gunah toqrluluq «koxumqə sez»imizdə azrak tohtilimiz.

ķılqın; ķolungni yiqtıkin, — dedi. U wakitta Pərwərdigarning Pərixtisi Yəbusiy Arawnahning haminining yenida idi. □

**17** Dawut həlkni yokitiwatkan pərixtini kərgəndə Pərwərdigarо: Mana, gunaň ķılqan mən, kəbihlik ķılquqi məndurmən. Lekin bu կoylar bolsa nemə կildi? Sening կolung mening üstümgə wə atamning jəmətining üstigə qüxsun! — dedi. □

### *Dawut hamanni setiwelip կurbangah կuridu*

**18** Xu küni Gad Dawutning կexioqa kelip uningoqa: Berip Yəbusiy Arawnahning haminiqa Pərwərdigarо atap bir կurbangah yasiqin, dedi.

**19** Dawut Gadning səzi boyiqə Pərwərdigar buyruqlandək կildi.

**20** Arawnah կarap padixah bilən hizmətkarlarning əz təripigə keliwatkinini kərüp, aldiqa qikip padixahning aldida yüzini yərgə təkküzüp, təzim կildi.

**21** Arawnah: Olojam padixah nemə ix bilən կullirining aldiqa kəldilikin? — dəp soridi. Dawut: Həlkning arisida wabani tohtitix üqün, bu hamanni səndin setiwelip, bu yərdə Pərwərdigarо bir կurbangah yasiqili kəldim, — dedi.

**22** Arawnah Dawutka: Olojam padixah əzliri nemini halisila xuni elip կurbanlıq կilsila. Mana

---

□ **24:16 «Pərwərdigarning Pərixtisi»** — bu alahidə xəhs toopruluk bizning «Təbirlər»imizni körüng. □ **24:17 «Lekin bu կoylar bolsa nimə կildi?»** — «bu կoylar» Hudaning həlkini kərsitudu.

bu yerdə keydurmə қurbanlıq üçün kalilar bar, otun қılıxqa haman tepidioğan tırnilar bilen kalilarning boyunturukliri bar.

**23** I padixah, buning həmmisini mənki *Arawnah* padixahka təkdim қılay, dedi. U yənə padixahka: Pərwərdigar Hudaliri silini қobul қılıp xərkət kərsətkəy, dedi.

**24** Padixah Arawnahqa: Yak, қandaqla bolmisun bularnı səndin əz nərhidə setiwalmışam bolmaydu. Mən bədəl təliməy Pərwərdigar Hidayiməqə keydurmə қurbanlıklarnı hərgiz sunmaymən, — dedi. Andin Dawut haman bilen kalilarnı əllik xəkəl kümüxkə setiwaldi.□

**25** Andin Dawut u yerdə Pərwərdigar oqa bir қurbangah yasap, keydurmə қurbanlıklar bilen inaklıq қurbanlıkları ķildi. Pərwərdigar zemin üçün ķiloğan dualarnı қobul қılıp, waba Israilling arisida tohtidi.

---

□ **24:24 «əllik xəkəl»** — bəlkim 600 gram ətrapida idi.

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5